



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 22 aprel 2015-ci il Çərşənbə № 85 (6113) Qiyməti 40 qəpik

Xəbər

Düşmənin  
5 hərbçisi  
məhv edilib,  
10-dək  
yaralısı

var

yazısı sah.2-də

## Gündəm

**Putin İrəvana elə bir şərtlə gedir ki...**



Rusiya prezidenti saxta yubiley tədbirinə qatılmaq üçün Sərkisyanə şərt qoyubmuş: "Dağlıq Qarabağın separatçı lideri mərasimdə göze görünməmeli, prezidentlərə yanaşı durmamalıdır"

yazısı sah.9-da

**Diaspor Komitəsinin sədri "Yeni Müsavat" a danışdı**

yazısı sah.4-da

**Müxalifət siyahı hazırlayır, YAP işə araştırma aparır...**

yazısı sah.10-da

**Zərərcəkənlər "A.M.A.Y. Abdullah" dan ev istəyirlər**

yazısı sah.6-da

**Məmmədyarovun böyük sülh sazişi anonsu: reallıq nə deyir?**

yazısı sah.11-da

**Bu gün İntiqam Əliyevə hökm oxunacaq**

yazısı sah.3-da

**Türkiyə nüvə dövləti olmaq yolunda...**

yazısı sah.8-da

**Konstitusiya Məhkəməsi dollarla bağlı sürpriz qərar verə bilər**

yazısı sah.12-da

**Eldar Sabiroğlunun iddialarına cavab gəldi**

yazısı sah.6-da

**Gömriük Komitəsi:  
"Ölkədən qızıl-almaz çıxaranda da bəyan edilməlidir..."**

yazısı sah.15-da

**Prezident köməkçisinin dediklərinə müxalifətdən reaksiya**

yazısı sah.5-da

**Səhiyyə Nazirliyi dərman alınmasını beş şirkət arasında böldü**

yazısı sah.13-da

**Brüssel rəsmi Bakını Kremlə üz-üzə qoymaq istəyir**

## AVROPA BİRLİYİNİN AZƏRBAYCAN ÜÇÜN "QAZ TƏLƏSİ"

Xarici işlər naziri Elmar Məmmədyarov "Maydan" hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynanı qoruya bilmədiyinə açıq eyham vurub; Rusyanın əleyhinə olan Xəzərin dibindən çəkiləcək qaz kəməri layihəsi niyə yenidən gündəmə gətirildi?



yazısı sah.9-da

**Terrorla öldürülen polkovnikin sürücüsü dənizdə - 21 illik süküf pozuldu**

Sui-qəsdə aradan götürülen komandir Cahangir Rüstəmovun şoferi uzun illər sonra sensasion açıqlamalar verdi

yazısı sah.4-da

**Baxtiyar Sadıqov:  
"Ən qorxunc  
dövlət, ən  
təhlükəli yerdir  
Amerika..."**

yazısı sah.7-da



**Cəvənşir Paşazadə:  
"General  
Əsədullayevi  
işdən çıxara  
bilməzlər"**

yazısı sah.6-da



**Rauf Arifoğlu:  
"Osmanlı  
arxivləri  
internetə  
yerləşdirilsin"**

yazısı sah.5-da

## Törbörn Yaqland Ermənistanda olan Azərbaycan əsirlərindən danışdı

"Detalları açıqlamırıam" deyən Avropa Şurasının baş katibi çıkışında Ermənistandanın adını çəkmədi



"ABŞ ordusunun Ukraynada iştirakı onun ölkəsinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək olmasından xəber verir". Bunu amerikalı mayor Maykl Veysman aprelin 20-də Ukrayna prezidenti Petro Poroşenko ilə Lvov ətrafında keçirdiyi birgə brifinqdə deyib.

"Əsirlikdə olan Azərbaycan vətəndaşlarının azad edilməsi üçün çalışırıq. Ancaq indi konkret hansi işlərin görüldüyüünü desəm, prosesin yubana biləcəyindən ehtiyat edirəm". Bu sözəri Avropa Şurasının baş katibi Torbörn Yaqland Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sularına cavab verərkən deyib.

Baş katibin deputatlarının suallarına cavab verəkən praktikası AŞ PA-da ilk dəfə yaşandı. Sessiyanın gedişində 10 deputata baş katibə sual vermək imkanı verilib. Azərbaycan təmsilçisi Qənirə Paşayeva bir neçə aydır Ermənistandan əsirlilikdə olan Dilqəm Əskərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansi işlər görüldüyü və nəticələrin nə zaman bilinəcəyi ilə maraqlanıb. Torbörn Yaqland deyib ki, bu məsələ onun davamlı nəzarətindədir: "Əsirlərlə bağlı durumu davamlı olaraq izleyirəm. Onlar azad edilməsi istiqamətində çalışmalarımız davam edir. Ümid edirəm ki, biz bu məsələdə razılıq əldə edəcəyik. Bütün detalları açıq deməyə çətinlik çəkirəm. Ancaq bilin ki, bu bizi narahat edən məsələdir".

□ Aygün Muradxanlı, Strasburg

## Müdafıə Nazirliyi ordunun hazırlığını yoxladı

Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı vi-deogörüntülər yayılıb.

Müdafıə Nazirliyinin saytında verilən məlumatına görə, nazirlik rəsmi olaraq bildirilir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiyası yeri-nin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.

Müdafıə Nazirliyi bəyan edir ki, qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafia nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah reisinin sərəncamına əsasən, hərbi hissə və birləşmələr planlı şəkildə "Həyəcan" signali ilə qaldırılaq, onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.

## Azərbaycan narkomanların müalicəsini məcburiləşdirir

Azərbaycanda bəzi narkomanların müalicəsi məcburiləşdirilir. Milli Məclisden "Trend"ə verilən məlumatə görə, bu məsələ Milli Məclisin aprelin 28-də keçiriləcək sessiyasının gündəliyinə salınan "Əhalinin sağlığının qorunması haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə görə, cinayət tərətməmiş, lakin öz davranış və hərəkətləri neticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər vurmış, uşaqların təriyəsinə mənfi təsir etmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düber olan şəxslər bərəsində Azərbaycanın qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər həyata keçiriləcək.

İndiyədək isə bu, könüllülük prinsipi ilə həyata keçirilirdi. Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Xatırladaq ki, Azərbaycanda 28 656 nəfər narkotik istifadəçi kimi rəsmi qeydiyyata götürüllər.

## "Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- ➔ Ali məktəblər xarici dillər
- ➔ kompyuter kursları
- ➔ Magistratura - dövlət qulluğu - məntiq
- ➔ 1.C. mühəsibat - anbar - bank işi
- ➔ Məktəbə qədər həftədə 5 dəfə
- ➔ Sürətlilik kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilar» metrosu 40 mert. R.Rüstəmov-44  
Tel/Faks: (012) 421-10-46; 408-44-43;  
Mob: (055) 660-60-95; (050) 203-55-95  
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «Iran» klinikasının yanında  
Tel/Faks: (012) 434-88-28; 408-44-74;  
Mob: (055) 660-07-05

# Avropa Şurasına sədrlik Belçikaya keçdi

**Kral Filipp:** "Bütün quruluşlar insanların azad, xoşbəxt yaşamasına şərait yaratmalıdır..."

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ikinci iş günündə komitələrə hazırlanan bir neçə hesabat təqdim olunub. Qurumun Hüquq məsələləri və insan haqları, Mədəniyyət, elm, təhsil, media, komitələrinin tomsilçiləri ötən sessiyada hazırlanması qərara alınan sonƏnləri təqdim ediblər.

Daha sonra Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi qəbul edən Belçika kralı Filipp çıxış edib. Salona xanımı və eyanları ilə beraber daxil olan kralı AŞ PA deputatları alqışlarla qarşılıyib. AŞ PA sədri Ann Brasör sözü Kral Filippə verməzdən önce qısa çıxış edib.

Xanım Brasör bildirib ki, Belçika Avropa Şurasına daxil olan 74 ölkə içərisində insan haqları və azadlıqlarının ən çox qorunduğu ölkələrdəndər: "Əlahəzər kral Filipp, sizin təmsil etdiyiniz Belçika hər zaman insan haqlarının qorunması və Avropa İnsan Haqları Konvensiyasının müdeəclarına ciddi əməl etməsi ilə seçilib. Bu bizi sevindir. İnanıq ki, ölkəniz bu dəyərlərə sadıq qalacaq".

Kral Filip çağdaş dünyada insan haqlarının önemindən danışır: "Avropa məkanında sabitliyin və rifahın əsas teminatçı-



si insan haqlarına əməl edilməsidir. Avropa İnsan Haqları Konvensiyası Avropa Şurasına üzv ölkələrin idarə olunmasında əsas princip olmalıdır. Biz bu hüquqların daha az qorunduğu ölkələrdə insan hüquq və azadlıqlarının təmin edilməsi üçün birgə səylərimizi əsirgəməmeliyik. Biz bir çox sahələrdə böyük uğurlar qazanmışq. Elm, təhsil, səhiyyə Avropa məkanında sürtət inkişaf edir. Ancaq bu durom bəzən insan amilini arxa plana kecirir. İnsanlar getdikcə biganeleşir. Yardımsevərlik və paylaşıma qımı dəyərlər daha az qorunur. Fikrimcə, bu məsələ bizi düşündürməlidir".

Kral Filipp insan əyaqatı-

nin qorunmasını bütün çətinliklərin içarı adlandırıb: "Cəmiyyətlər insanlıq tarixin her dönmənde müəyyən çətinliklər yaşayıb. Bu gün də inkişaf edən cəmiyyətlərin problemləri var. Əsas odur ki, problemlərin nizamlanması zamanı ədalət prinsipi qorunsun və insan əyaqatı tapdanmasın. Bütün quruluşlar və idarəcilik formaları insanların sərbəst, azad, təhlükəsiz yaşamasına şərait yaratmalıdır".

Çıxışını bitirən Kral Filipp AŞ PA deputatlarının alqışlarını müşayiəti ilə sessiya salonunu tərk edib.

□ Aygün MURADXANLI,  
Strasburg


## İran səfiri: "IŞİD və "əl-Qaidə"nin arxasında ABŞ dayanır"

"İŞİD və "əl-Qaida" kimi qruplaşmaların adı vermirəm, onlar dindən kənardır". APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın deyib.

Onun sözlərinə görə, bu kimi qruplaşmaların arxasında Amerika Birleşmiş Ştatları dayanır: "Bu kimi radikal qrupular bütün İslam dünyası, xüsusen inkişafda olan müsəlman ölkələri üçün böyük təhdiddir. Onlar Suriya və İraqda, indi isə Yeməndə günahsız insanları məhv edirlər. Həmin qruplaşmalar son vaxtlar Əfqanistanda da müəyyən işlər görəmeye cəhd edirlər. Onlar ABŞ və Qəbələ ölkələrinin canlığını olaraq müsəlman ölkələrini viran qoyurlar".

Səfir qeyd edib ki, İslam ölkələrində baş verənler şie-sünni davasına aid edilə bilməz. "İslam dünyasının şie və sünni məzhebləri bu kimi terror əməllərinə qarşı çıxırlar. İslam dini sülh dindir və terrorizmin, kobudluğunə əleyhinədir".

M. Pak Ayının sözlərinə görə, IŞİD üzvlərinin eksəriyyəti Avropadan gəlib Suriya və İraqda döyüşürər.



## "Sovetski" hara, ərəblər hara...

Bakı Şəhər İcra Hakimiyəti (BŞİH) Bakının "Sovetski" kimi tanınan ərazisinin ərab iş adamlarına icarəyə verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

BŞİH-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır və şayidir: "Sovetski"nin ərablərə icarəyə verilməsi haqqında yayılan məlumatlar əsassızdır".

Qeyd edək ki, bu yaxınlarda bəzi mətbuat orqanlarında ərab iş adamlarının "Sovetski"ni 99 il müddətində icarəyə götürdüyü, ərazi boşaldıldıqdan sonra orada hoteller, restoranlar, əyləncə və istirahət mərkəzlərinin tikiləcəyi barədə məlumatlar yayılıb.

## Ermənilər Tərtərə mərmi yağdırı

A prelin 21-də səhər saatlarından başlayaraq ermənilər Tərtərin 300 metrliyində yerləşən mövqelərindən Qapanlı kəndini yüngül artilleriya silahlardan atəşə tutublar.

ANS PRESS-in verdiyi məlumatə görə, kənd fasılələrle təqribən yarı saat atəşə məruz qalıb. Atılan mərmilərdən ikisi kənd sakini İlqar Əsgərovun həyətini sahəsinə düşüb.

Gülləbaran zamanı baya-ri çıxdığını deyən kənd sakini mərmilərdən birinin onun təqribən 8-9 metrliyində partladığını deyib.

"Səhər saat 7-də atışma başladı. Mən gəlib darvaza-dan çıxanda, mərmi həyətə düşdü. Qaz borusunu dağıtdı. İkinci mərmi də su çənini deşdi", - deyə İlqar Əsgərov vurğulayıb.

Sakinlərin verdiyi məlumatə görə, kənd ərazisinə təribən 7-8 mərmi düşüb. Ermeni silahlı birləşmələri yaşıyış evləri ilə yanaşı kənd qəbiristanlığını da atəşə məruz qoyub.

Partlayış neticəsində qəbirlərə ziyan dəyib.

Ermənistən təxribatının qarşısı Milli Ordunun əsgərləri tərefindən alınıb.

## Düşmənin 5 hərbçisi məhv edilib, 10-dək yaralısı var

A prelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib.

APA-nın Müdafıə Nazirliyinin saytına istinadən verdiyi məlumatə görə, qısamüddətli döyüsdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənənqərə endirib.

Nəticədə düşmənin 5 hərbçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

"Ermənistən hərbi-siya-si rəhbərliyi növbəti dəfə it-kilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbay-can Silahlı Qüvvələrinin cəbhədə guya təxribat tərətməsi barədə yalan xəbərlər yaymaqla çəşqinqılı yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralanınanlar haqqında məlumatları ortaşa çıxaracaq. Müdafıə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəb-he boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa her an həziridir", - deyə məlumatda bildirilir.

### Başsağlığı

Rauf Arifoğlu və «Yeni Müsavat» qəzetinin kollektivi Zabil Müqəbiloğluна atasının vəfatından kədərləndiyini bildirir, dərin hüznülla başsağlığı verir.



## Yazarımız Tofiq Yaqqubluya Azadlıq!

**A**prelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarrifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin son məhkəmə proseslərindən biri keçirildi. Hökm oxunacağı gözlənildiyinə görə məhkəmə binası öününe hüquq müdafiəcisinə destek olmaq üçün coxlu sayda insan toplaşmışdır. Prosesin kiçik zallardan birində keçirilməsi əksər iştirakçının bayırda qalmasına səbəb oldu. Rəsim Sadıqovun sədrliyi ilə məhkəmə saat 14:00-da müdafiə tərəfi vəkillərinin çıxışları ilə başladı.

İlk olaraq, Şəhla Hümbətova çıxış etdi. Vəkil geniş çıxışında gətirdiyi dəlil-sübütlerla ittiham aktını darmadağın etdi: "Neçə aydır davam edən proses artıq yekunlaşmaq üzrədir. İntiqam müəllim hüquq sahəsində əvəzsiz xidmetlər göstərmış insandır. Təşkil etdiyi layihələrde minlərlə hüquqsunas yetişdirib. Aldığı qrantlar donor təşkilatları ilə bağlanan müqavilələr əsasında olub. Ona qarşı 5 maddə üzrə ittiham elan olunub. Bütün bunlar bir məsələdən qaynaqlanır. İttiham aktında göstərilir ki, layihələrin qeydiyyatdan keçirilməməsi qanunsuz sahibkarlıqdır. Absurd mövqedir. Tərəflər arasında müqavilə imzalanıb. Qeydiyyat formalıdır. Müqavilə varsa, mahiyət dəyişmir. Qanunvericiliyin 191-ci maddəsində qanunsuz sahibkarlıq barədə suala cavab verilib. Yaxşı olardı ki, ittiham tərəfi bununla tanış olardı. Azərbaycanda insan hüquqları məhdudlaşdırıldıguna görə İntiqam müəllim həzirdə həbsdədir. 13 qrant müqaviləsinin qeydiyyatdan keçmədiyi göstərilir. 7 qrant 2009-cu il ərzində alıb. Həmin vaxt qeydiyyatdan keçmə şərt deyildi. Digər 6 qrant müqaviləsinin isə qeydiyyatdan keçməyi şərt idi. 1 ay ərzində sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmalı idi. Nazirliy bildiriş verməli idi. Həmin qrant müqavilələrinin qeydiyyatdan keçməsi ilə bağlı nazirlik Vergilər Nazirliyinə məktub göndərib. İstintaqın ofisində müsadirə etdiyi sənədlərin içərisində həmin məktublar var idi. Təəssüf ki, istintaq orqanı həqiqətin üzə çıxmaması üçün sənədləri bize qaytarmadı. Qrant müqavilələri qeydiyyatdan keçməsə belə, bu, inzibati məsuliyyət daşıyır, cənəyət yox. Əvvəlində cərimələr tətbiq olunur. Ədliyyə Nazirliyinin qrant müqavilələrinin biri ilə bağlı məhkəməyə təqdim etdiyi sənədin birinci hissəsində bu adda layihənin olmadığı qeyd olunur, üçüncü hissədə isə layihənin qeydiyyatdan keçdiyi öz əksini tapıb. Nazirliyin hansı səviyyədə işlədiyi ortadadır. Nazirliyin rəsmi saytında qeydiyyatdan keçən müqavilələri öz əksini tapmışdır. Vətəndaş cəmiyyətinə olan hücumlardan sonra həmin məlumatları çıxardılar. Bizi bunu notariusda çapdan çıxardıq. Prokurorun yene layihərin qeydiyyatdan keçməsi ilə bağlı fikirləri sadəcə gülüş doğurur. Zərərçəkmiş Gülşən Orucova belə, layihə-

Intiqam müəllime aid deyil. İfadələri nece mötəbər sayila bilər? Məhkəmənin işi həqiqəti ortaya çıxarmaqdır. Amma əksi görünür. Məhkəmə yalanı ört-basdır etməkdə maraqlıdır. Hakimin özü keçən prosesdə etiraf etdi ki, yalan da, palan da olsa, cinayətdir. İntiqam müəllim etibarının qurbanı olub. Vəzifəsindən sui-istifadə maddəsi var. Həm rəhbər olmadığını, həm də olduğunu deyirlər. Bu maddə üzrə də heç bir sübut yoxdur. Ona qarşı 10 il iş istənilib. Axi nəyə gö-

olunan vəziyyətdə göstərilir. Rəhbər iki ildən bir seçilir. Seçkilər olmasa belə, nazirlik onu selahiyətli şəxs kimi tanır. Vergi aktını qoyublar kənarə. Bütün məbleği eləvə dəyər vergisi kimi qəbul ediblər. Məhkəməyə gələndə "Troya atı" filmində baxdim. Qeyd olunurdu ki, bir zaman geləcək, deyəcəklər filan sərkərdənin dövründə yaşayıb. İndi mənə də deyəcəklər ki, vəkil Elçin Sadıqov İntiqam Əliyevin dövründə yaşayıb. Çalışın, tarixi düzgün yazın".

## İntiqam Əliyevin məhkəməsində müdafiə tərəfi çıxış etdi

Vəkillər çıxışlarında ittiham aktını darmadağın etdilər; bu gün hüquq müdafiəcisinə hökm oxunacaq



### Şəhla Hümbətova: "İntiqam Əliyev etibarının qurbanı olub"

lərin qeydiyyatdan keçməsini rə? O, ən nüfuzlu, hüquq sahəsində böyük işlər gören hüquq müdafiəcisi. Azərbaycanda 70% hüquqsunasın yətişməsində xidmətləri var. Bu işlərinə görə o, bu gün hebsdədir. İttihamların hamısı qanunsuzdur. Bu insan mane olurdu... Hebs etmək lazımdır. Çünkü başqa çare yox idi..."

Cavad Cavadov çıxışında prokurorluğun Əliyevi həbs etmək, onun qeydində qaldığını söylədi: "İntiqam Əliyevi burdadır? Həkim ona həyat tərzini mütləq dəyişdirməyi məsləhət görmüşdür. Prokurorluq orqanı onun qeydine qalaraq, həyat tərzini dəyişdirib. İntiqam Əliyev həbs edilərkən, ona qarşı heç bir sübut yox idi. İstintaq orqanı bütün sənədləri götürdü. İndin özündə də sənədlərin taleyi qaranlıqdır. Müdafiə tərəfi olaraq, müdafiəmizi lazımlıca qura bilmədik. Məhkəmə araşdırması Avropa Konvensiyasına uyğun deyil. Onun həbsi birbaşa siyasi motivdir. Hazırda onun işi Avropa Məhkəməsində baxılma mərhələsində sona yaxınlaşır. Ədaləti bərpa etmək hələ də gec deyil. Məhkəmədən bərət hökmü çıxarmağı xahiş edirəm".

Digər vəkil Elçin Sadıqov çıxışında bir filmində sitat gətirdi: "İntiqam müəllimin rehbər olub-olmaması sənədlərde müxtəlif cür qeyd olunur. Sərf

## Gündəm

## Münhen vaqıəsinin qorxusu

Xəlid KAZIMLI



1-ci Avropa Oyunları ilə bağlı ölkədə, xüsusilə paytaxtda yaranmış ajiotaj gündən-güne şiddetlənir. Oyunların başlangıç gününe qalan 50 gündə bu qovdu-qəcdinən tezliyi daha da artacaq, vəziyyət bir az da gərginləşəcək.

Ötən il bu vaxt futbol mundialına hazırlaşan Braziliyada da beləydi. Orda da tikinti-quruculuq işləri vüset almışdı, vaxtaşları xalq və hakimiyət arasında gərginlik yaşandı. Bu mundialın ölkəyə lazım olmadığını deyən, etiraz edən on minlərlə adam vardi.

Gələn il olimpiada və dünya (qitə) çempionatları keçirən başqa ölkələrdə də elə olacaq. Sadacə, bir fərqli var. İndiye qədər bu kimi beynəlxalq yarışları keçirmiş ölkələrlə belə tədbirləri ilk dəfə keçirməyə hazırlaşan ölkələrin durumu eyni deyil. Birincilərin müvafiq təcrübəsi, infrastruktur varsa, ikincilər hər şeyi sıfırdan başlamalıdır.

Azərbaycan ikincilərdənir. 2012-ci ildə Bakıda keçirilən "Eurovision" yarışmasını nəzəre almasaq, ölkə tarixində bu miqyasda yarışmanın keçirilməsi, ölkəyə bu sayda qonaqların gəlməsi hələ yoxdur. Ona görə də ölkəmizdə Avropa Oyunları ilə bağlı ifratçı çatmış həyəcan, əndişə var.

Hazırda xalq narahatdır ki, yarışların keçirildiyi günlərdə iş gedib-gelmək, şəhərdə sərbəst hərəkət etmək imkanı məhdudlaşacaq, çətinliklər, problemlər yaranacaq və bunnarın hamısı ona görə ediləcək ki, ölkəmizdə qonaq olan ecnəbilərin rahatlıqları və təhlükəsizlikləri təmin olunsun.

Elə olacaq, iyun ayı boyunca bizim bir sıra hüquqlarımız məhdudlaşdırılacaq.

Bu miqyaslı yarışlar təkcə "sühl çağırışları" ilə əlamətdar olmur, eyni zamanda düşməncilik ovqatında olan dairələr üçün də elverişli təxribat meydani sayılır.

Tarixdə olimpiada və mundiallardan istifadə edərək qalmاقlılı təxribatlar ve terror aktları töötəmək istəyənlər çox olub. Demək olar ki, hər bir olimpiada və bu miqyaslı çempionatlarda öz məkrili niyyətlərini həyata keçirmək istəyənlər olur. Ancaq onların çoxunun qarşısı gücləndirilmiş rejimdə işləyən hüquq-mühafizə orqanlarının, xüsusilə də beynəlxalq səviyyədə dəstək alan təhlükəsizlik qüvvələrinin fəaliyyəti neticəsində alınır.

1972-ci ildə keçirilən Münhen olimpiadasında isə təhlükəsizliyin təminatı baxımından boşluq buraxılmışdı. Nəticədə sentyabrın 5-də "Qara sentyabr" adlı Fələstin terror təskilatının üzvləri Münhen olimpiya şəhərciyinə hücum edərək, yəhudİ idmançıları girov götürmüştü. Onlar Almaniya və İsrail hebsxanalarında saxlanılan 200-dən artıq fələstinlinin azad olunmasını tələb edirdilər. O zaman Almaniya terrorçuların şərtlərini qəbul etmək istəyib, İsrail isə qətiyyətə buna etiraz edib. Almanlar terrorçuları zərərsizləşdirmək üçün əməliyyat keçirməli olublar. Terrorçular və onların girovları Tunise yola salınmaq üçün xüsusi vertolyotla Münhenin hərbi aerodroma getirilib. Terrorçular vertolyotdan düşən kimi polislər onları gülləbaran ediblər. Onlar da girovları gülləyib. Nəticədə beş terrorçu, doqquz idmançı və iki məşqi öldürülb.

O vaxtdan bəri bütün beynəlxalq miqyaslı idman və müsələyi yarışmaları zamanı mütləq iştirakçıların və qonaqların təhlükəsizliyi məsəlesi on planda olur.

Azərbaycan çox həssas geostrateji məkanda yerləşir, üstəlik, olduqca gərgin bir zamanda yaşayır. Ölkəmizdəki bu tədbirdə təxribat töötəməyə qadir və hazır olan ən azı dörd qüdərli qüvvə mövcuddur. Ermənilerin defələrlə ölkəmizdə (metrolarda, qatar və avtobuslarda) terror aktları töötədiklərini unutmaq olmaz. "Eurovision - 2012" zamanı təxribata hazırlaşan onlarla potensial terrorçunun zərərsizləşdirilməsi əməliyyatlarını da unutmayaq. Avropanı, Qərbi müsələmlərinin düşməni elan etmiş və dünyani ən qəddar teraktorlarla sarsıdan İŞİD-i də nəzərdən qaçırmadı. Böyük təxribatlar ustası olan şimal qonşumuz da dinc durmaya bilər.

Bu baxımdan iyun ayı gerçəkdən də ölkəmiz üçün gərginlik, ajiotaj, əsəb, həyəcan dolu bir ay olacaq.

Bununla belə, hakimiyət orqanları Avropa Oyunları ərəfəsində ölkədəki ictimai-siyasi gərginliyin azaldılması, eləcə də müxalif qüvvələrə qarşı tətbiq edilən repressiv tədbirlərin səngidilməsi üçün ciddi tədbirlər görməlidirlər. Əks təqdirdə izlər bir-birinə qarışacaq.

□ CəvansıR ABBASLI  
Foto müəllifindir



**A**zərbaycan hakimiyyətinin önemli figurlarından biri olan Ə.Həsənovun ANS-ə müsahibəsi zamanı Azərbaycanın əhəmiyyəti, ölkəmiz uğrunda gedən mübarizənin bəzi detalları barədə dedikləri uzun müdəddətdir yazdıqlarımızın təsdiqidir. Xatırladaq ki, "Yeni Müsavat" olaraq dəfələrlə Azərbaycan uğrunda dünya güclərinin, əsasən də Rusiya və Qərbin apardığı savaş, bu savaşın hansı sonluqla bitəcəyi barədə yazmışdır.

papasının "erməni soyqırımı" ilə əlaqədar bəyanatı, kələrin dünyaya diktə etməsi faktorları var idi, o faktorlar aradan qaldırılır. Misal üçün, ərəb ölkələri. Neft, yaxud neftdən gələnlər hesabına o ölkələrin vəziyyəti, ayrı-ayrı adamların varlanması və Avropaya, o cümlədən dünyaya diktə etmək istiqamətində cəhdləri aradan qaldırılır. O cümlədən Rusiya ərazi üstünlüklerindən və təbii üstünlüklerin-

# Prezident köməkçisinin dediklərinə müxalifətən reaksiya



**Arif Hacılı:** "Dünyaya meydan oxumaqdansa, ölkənin sivil dünyanın bir parçasına çevrilməsi imkanlarından istifadə etmək lazımdır"



**İqbal Ağazadə:** "Xarici siyaset istiqamətində atılan bu addımlar bir sıra reallıqlara uyğundur və Azərbaycanın mənafelərini müdafiə edir"

İqtidar təmsilçisi də öz **yerləşir**: "Azərbaycanda is-müsahibəsində deyib ki, tər enerjidaşıyıcılarının ol-Azərbaycanın geosiyasi, masi, eyni zamanda ölkə geoqitəsi və geostrateji üzərində enerjidaşıyıcıları dəyəri çox yüksəkdir. "Azərbaycan Cənubi Qaf-qazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolü oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda Azərbaycan uğrunda da elə mübarizə gedir" - Həsənov bildirib və əlavə edib ki, bu üzdən "Azərbaycan balanslı siyaset yürüdür və bu siyasetin təməlində Azərbaycan xalqının maraqları durur".

**Müsavat başqanı bu məqamda hakimiyyətin mövqeyinə tənqidi yanaş-**dı: "Təəssüf ki, Azərbaycan hakimiyyəti vəziyyətdən yaranılib Azərbaycan xalqının maddi rifahını yaxşılaşdırmaq, Azərbaycanın sivil dünyanın bir parçasına çevirmək əvezinə, uzun illər ərzində manevr etmeklə əslində Azərbaycan təklənmış, təcrid olunmuş bir vəziyyətə gətirib. Əs-lində Avropa Parlamentində "erməni soyqırımı" ilə bağlı qərarın qəbul olunması, Azərbaycan hakimiyyəti ilə yaxın əlaqələri olan Vatikan İideri Roma

munu nəzərə alaraq tə-kəbbürlü siyaset yeritməkdən, dünyaya meydan oxumaqdansa, cəmiyyətin və dövlətin maraqlarını nə-zərə alaraq ölkənin sivil dünyanın bir parçasına çevrilmesi imkanlarından istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ölkədə siyasi və iqtisadi islahatların aparılması, siya-

dən istifadə edib dünyanın böyük bir hissəsini nəzarətində saxlamağa və yaxud imperiya siyasetini gerçəkləşdirməyə çalışır. Əslində bu tipli mübarizələr gedir. Azərbaycan da təbii ki, bu coğrafiyada önemli dövlətlərdən biridir. Çünkü müba-

rizə aparan tərəflər adətən iqtisadi, yeraltı, yaxud yerüstü sərvətləri çox olan, imkanları geniş olan tərəfləri nəzarət altında saxla-

maga daha çox meyllidir. Onlardan biri de Azərbaycandır. Demirik ki, Azərbaycan dünya üçün çox böyük əhəmiyyətlidir. Amma Cənubi Qafqaz re-

gionu varsa, oranın ən əhəmiyyətli ölkəsi Azərbaycandır".

Bununla belə, Ağazadə Bakının neytral mövqeyinə haqq qazandırdı: "Mən rəsmi Bakının indiki mövqeyində balanslaşdırmağa yaxın, yaxud da balanslaşdırılmış bir siyaset aparmaq cəhdinin fərqindəyəm. Hə-sab edirəm ki, xarici siyaset istiqamətində atılan bu addımlar bir sıra reallıqlara uyğundur və Azərbaycanın mənafelərini müdafiə edir".

□ Cavid TURAN

## "Soyqırımla bağlı Osmanlı arxivləri internetə yerləşdirilsin"

**Rauf Arifoğlu:** "Ortada bir milli dava varsa, bu məsələləri bir an önce həyata keçirmək lazımdır..."



"**Soyqırımla bağlı Osmanlı arxivləri internetə yerləşdirilsin**". "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu təkliflə çıxış edib: "Saxta" erməni soyqırımı mövzusu bu gün dünyanın və Azərbaycanın, o cümlədən də qardaş Türkiyənin gündəmindədir. Erməni iddiaları nə qədər yalan olsa da, təessüf ki, ayaq tutub yeriməkdədir. Katolik kilsəsi, Avropa Parlamenti son vaxtlar bu "soyqırımlı" iddialarını dəstəkləyən qərarlar verir. Bir sira ölkələr, o cümlədən Avro-pa ölkələri "soyqırımı" tanıyıblar. Lakin Türkiyə tərəfi hər dəfə bəyan edir, prezident, dövlət rəhbərliyi səviyyəsində iddia edir ki, "soyqırımlı" iddiaları ile bağlı siyasetçilər yox, tarixçilər danışmalıdır. Və təklif olunur ki, ermənilər, münsif olaraq Avropa ölkələrinin tarixçilərindən və Türkiyə alımlarından ibarət bir qrup yaradılsın. Türkiyədəki Osmanlı arxivləri tədqiq olunsun. Və dünya alımları, yaradılmış ortaq heyət nə qərara gələrsə, o qərarı da Türkiyə qəbul edəcək. Bu, prezident Ərdoğan səviyyəsində dəfələrlə səsləndirilmiş bir fikirdir".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-un əməkdaşı ilə səhəbətində deyib ki, o, Osmanlı arxivlərinin, o cümlədən də Azərbaycan arxivlərinin erməni iddialarını yalanlayacağına emindir: "Azərbaycanda olan son dövrlərlə bağlı arxivlər, o cümlədən 1918-ci ilde Bakı, Şamaxı və Qubada baş verən mart qırğınları ilə bağlı mükemmel arxivlər erməni yalanlarını, iddialarını puça çıxarırlar. Və əslində soyqırımin türklərə qarşı olduğunu sübut edir. Belə olan halda mənim üçün təccübülüdür ki, nəyə görə hələ indiyə qədər Azərbaycan və Türkiyə tərəfi bu arxiv materiallarını internetə yerləşdirməyib? Və dünyadan, iddiacıların diqqətinə təqdim etməyib? Bilirsiz ki, "Wikileaks" (Wiki-leaks) saytı iki-üç nəfər dəcəl hakerin vasitəsilə dünyadan informasiya düzənini, sistemini dəyişdirdi. Və məlum oldu ki, kiçik bir otaqda oturaraq, bir saytlı da dənya gündəmini dəyişmək, silkələmək və hətta dünyadan nəhəng ölkələrinin keşfiyyat sistemini sarsıtmaq, sıradan çıxarmaq olar. Bu, "Wikileaks" nümunəsində sübut olunmuş faktdır. Mən müqayisə etmək istəmirəm. Lakin nəyə görə internetin bu imkanlarından Osmanlı arxivlərinin ictimaiyyətənədirilməsi və o cümlədən də Azərbaycanda olan arxivlərin virtual dünyaya yerləşdirilməsi üçün istifadə edilməsin? Bunu bir an önce etmək lazımdır. Bu arxiv sənədlərinin fotokopyalarını, onun orijinal olduğunu təsdiq edən qaydada internetə yerləşdirmək mümkündür. O cümlədən də bir neçə dildə onların izahlı tərcüməsini internetə qoymaq lazımdır ki, hər kəsin əli çatsın və bütün erməni iddiaları darmadağın olsun. Bunun üçün xüsusi heyət yaradılmasını illər-lə gözləməyə ehtiyac yoxdur. Bunlar ictimaiyyətənədir, bunlar internetənədir. Və bunlar hər kəsin əlinin çata biləcəyi bir vəziyyətə gətirilməlidir. Bunu həm rəsmi Bakının, həm rəsmi Ankaranın bir an önce etməsi üçün mənə elə gelir ki, zaman artıq yetişib. Düz-dür, bunların edilməsi özü də elə sadə bir iş deyil; zaman, vaxt, maddi vəsait tələb edəcək. Amma ortada bir milli dava varsa, milli dava söz mövzusudursa, təbii ki, bu məsələləri həyata keçirmək lazımdır".

□ Röya RƏFİYEVƏ



**Y**olumuz hara tərəfədir? Şərqə, Qərbə, Rusiyaya və yaxud başqa məkana? Azərbaycan müstəqilliyini qazandıqdan sonra Qərbə integrasiya xəttini seçdi. İndi görünən budur ki, bu integrasiya prosesinin heç bir nəticəsi olmayacaq. Ən azından ona görə ki, bizim düşüncəmizdə heç bir keyfiyyət dəyişikliyi baş vermedi. Bizə elə gəlir ki, "düşmən Avropa" bizim kimliyimizi məhv etmək üçün dəridən-qabılıqdan çıxır. Bunlar postsovət məkanının bütün ölkələri, hətta Rusiya üçün də ənənəvi olan arqumentlərdir.

Azərbaycan avrointegrasiya əleyhdarlarının daha bir "güclü" arqamenti var. Avropa Qarabağımızı bize qaytarır. Qarabağ münaqişəsinin bu günə qədər həll edilməməsinin əsas səbəblərindən biri və en başlıcası xristian həmrəyliyi, Qərb dövlətlərinin ermənipərest mövqeyidir.

Bu arqumentin əsas daşıyıcıları hakim elitəmiz və liberal ideologiyaya düşmən olan kimsələrdi. Əslində bu düşüncədə olanların, bir hissəsi istisna olmaq şərti ilə, həm əxlaqi, həm dini, həm də iqtisadi-sosial baxımdan ciddi problemləri var. Problem onların zehniyyətindədir.

Bizi eyni zamanda həm də ona inandırmağa çalışırlar ki, Avropa ilə integrasiya prosesinin heç bir nəticəsi olmayacaq. Yeni Avropa bizi öz ailəsinə qəbul etmeyecek. Bunlar da postsovət məkanının bütün ölkələri üçün ənənəvi olan arqumentlərdir.

Azərbaycan olıqarxiyası Qərbi söyür. Lakin Qərbə və o cümlədən Avropaya yol açırlar. Avroatlantik məkana integrasiyanın ən ardıcıl əleyhdarlarının, yeni bizim hakim elitanın ən parlaq nümayəndələrinin övladları Parisde, Londonda, Sürixdə, Cenevədə, Nyu-York və Vəşinqtonda yaşayırlar. ABŞ-nın, Avropanın nüfuzlu universitetlərində təhsil alırlar. Orada biznesle məşğul olurlar. Onlar Qərb ölkələrində öz gələcəklərini təmin edirlər.

Bütün bunlardan sonra bəyan edirik ki, zorla bizzən avropalı yapmaq isteyirlər. Biz isə şərqli olaraq qalmaq isteyirik. Demokratiya bizlik deyil. İri-xirdalı rəhbərlerin üzünə qayıtmaq bizzət ayib hesab olunur. Biz "pozğun avropalı" deyilik ki, haqqımızı tələb edək. Onlar az qala ucdan tutma seksual oriyentasiyasında problemi olanlardı. Biz isə böyük-kicik yeri bilirik. Biz ailəyə bağlıyız. Ailəmizin marağını işimizin marağından da üstün tuturuq. Şərqliyik axı.

Bizim "pozğun Avropa" ilə işimiz olmaz. Bizzət siyasi partiyalar da şəxsi mülkiyyətdir, vətəndaş cəmiyyəti institutları da. Biz beləyik. Bizim möiminimiz də güclünün, işi keçənin qarşısında səcdəye qapılır. Biz buyuq. Nolsun ki? Avropalılar isə kafərdi. Şərab içirlər. Cəhənnəmə gedəcəklər. Biz cənnətə, hürilərin yanına tələsirik. İçimizdəki cəhənnəm alovu ilə cənnəti söndürməyə gedirik. Biz Avropalı deyilik. Biz şərqliyik. Dəyişməyən, inkişaf etməyən, getdikdə dəha da deqradasiyaya uğrayan, Üzeyir Mehdiyadəyə qulaq asan, Fərdaya gülən, rəhbərlərimizə təzim edən, işçilərimizə xoruzlanan kimsələrik. Bəli. Biz şərqliyik. Dəyişməmiz də imkansız görünürlər. Ən azından Sabirin yazdıqlarına bənzəməkdə davam edirik. Müti, zavallı, qorxaq və ... özünə məftun kimsələrik. Oxumaq, öyrənmək bizlik deyil. Biz oxumamış da alımk. Biz Avropadan fərqlənirik. Ciddi şəkildə fərqlənirik. Biz şərqliyik. Şərq dəyərlərini anlamağa zəkası çatmayan, lakin özünü şərqli adlandıran bir toplumuq...

"General-major Şərif Əsədullayevin işdən çıxarılması məsəlesi ilə yalnız dövlət məşğul ola bilər. Bu barədə kim nə danışır danışın. Ölkəmizdə bu sahəye nəzarət edən insanlar var. Bu da yalnız onların səlahiyyətində olan işdir".

Bunu azvision.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bacısının həyat yoldaşı Şərif Əsədullayevin işdən çıxarılacağı haqda xəbərlərə münasibət bildirərkən deyib. O, general-major Ş. Əsədullayev və həbs edilən oğlu Tamerlan Əsədullayev haqda müxtəlif xəbərlərdən söz açıb: "Mətbuatda bununa bağlı çox şəyər yazıla bilər. Bu, o demək deyil ki, bunların hamısı doğrudur. Buna generalin mətbuat vasitəsilə vurulması demək olmaz. Bu gün Azərbaycan tolerant bir ölkədir. Söz, mətbuat azadlığı qorunur. Kim nə istəyir yazır. Biz onlara heç nə deyə bilmərik."

Mətbuatda yazılın bu yazıların arasında kiminsə durduğunu güman etmir. Fikirləşmirmək ki, kimse mətbuat vasitəsilə Şərif Əsədullayevle bağlı vurulma kampanyası həyat keçirir. Onun işdən çıxanması ilə bağlı müəyyən cəhdər edən insanlar unudurlar ki, həmin şəxs uzun illərdür ki, hüquq-mühafizə orqanlarının fəaliyyətində uğurla xidmət edib, küləng vurub".

Deputat hesab edir ki, Şərif Əsədullayevin işdən çıxarılması ilə bağlı müəyyən cəhdər edənlərin özləri heç nəyə qadir deyilər.

"Həmin şəxslər onu işdən çıxara bilməzler. Onlar uzun illərdür ki, uğurla fəaliyyət göstərən Şərif Əsədullayevin şəxsiyyətinə qiymətləndirməyə bələ qadır deyillər".

C. Paşazadə bacısı oğlu tərəfindən biçaqlanan şəxsin hazırla xəstəxanada olmadığını deyib: "Zərərçəkən şəxs xəstəxanada müalicə olunub. O, hadisə zamanı yüngül xəsərət almışdır. Artıq sağalıb. Bu gündən o, işə çıxır. Həmin şəxs özəl şirkətlərin birində mühafizəçi kimi çalışır".

C. Paşazadə hesab edir ki, Tamerlan Əsədullayev restoranda dava salmaqla tərbiyəsilik edib: "Tamerlan ona verilən cezaya uyğun olaraq hazırlı istintaq təcridxanasa səxənə saxlanılır. O, tərbiyəsilik edib. Hələ ki de etdiyi tərbiyəsizliyin cezai təcridxanada özü çəkir".

C. Paşazadə general-major Ş. Əsədullayevin sehəhtində problemlərin olması haqda gəzen söz-söhbetlərə münasibət bildirib: "Şərif müellim özünü yaxşı hiss edir. Heç bir problem yoxdur. Mətbuatda her yazılın yazıya cavab vermək lazımdır. Bu, onların fikridir".

Qeyd edək ki, deputatin bacısı oğlu T. Əsədullayev aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyət göstərən "Senator" restoranında

## Deputat bacısı oğlunun vurdugu

### Şəxsin kimliyini açıqladı

**Cavanşir Paşazadə:** "Həmin şəxs özəl şirkətlərin birində mühafizəçi kimi çalışır"



Şərif Əsədullayev



Tamerlan Əsədullayev



Eldar Sabiroğlunun iddialarına cavab gəldi

#### Qabil Hüseyndlə:

"Ola bilsin ki, dəvət olub, amma burada qəbahət nə var ki?"

"Men Eldar Sabiroğlunun Müsavat Partiyasına dəvət olunmasını xatırlamram. Ola bilsin ki, dəvət olunub, amma burada qəbahət nə var ki?"

Bu fikirləri azvision.az-a açıqlamasında keçmiş Müsavat funksioneri, politoloq Qabil Hüseyndlə dəvət edib.

Müdafia Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlunun onun haqqında dediyi fikirlərə münasibət bildirdi. Q. Hüseyndlə heç nəyi xatırlamadığını deyib.

"Men Eldar Sabiroğlunun Müsavat Partiyasına dəvət olunmasını xatırlamram. Ola bilsin ki, dəvət olub, amma burada qəbahət nə var ki? Eldar Sabiroğlu bununla nə demək istəyir ki? Onu nezərdə tutur ki, bəz Müsavata gedib yolumuza dəyişmiş, amma o, sadıq qalib? Heydər Əliyevin Naxçıvanda olduğu vaxtda onun yanında ən çox olan, onun hakimiyəti dövründə, 4 oktyabr hadisələrində Heydər Əliyevə ən çox destək olan men olmuşam".

Politoloq hesab edir ki, hansı tərəfdə olmaqdən asılı olmayaq, mühüm olan vətəne xidmət etməkdir: "Bunu Heydər Əliyevin yanında olmaqla daha yaxşı etmek olardı, amma bu, o demək deyil ki, həmin dövrə Müsavatda olmaqla ümməkli dəyərlərə, vətəne xəyanət etməş. Həmişə çalışmışq ki, dövlətin daha da möhkəmənməsinə gücümüz çatan köməyi edək. Güman edirəm ki, xalqın maariflənməsi, siyasi şüurun formalaşmasına gücümüz çatanadan da artıq kömək etmişəm".

Qeyd edək ki, Müdafia Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlu modern.az-a müsahibəsində bildirib ki, 2003-cü il prezident seçkilərindən sonra Qabil Hüseyndlərin ona zəng edərək Müsavat Partiyasına keçməyi təklif edib, o isə bu təklifi qəbul etməyib.

## Zərərçəkənlər "A.M.A.Y. Abdulla"dan ev istəyirlər

### Növbəti məhkəmə prosesi aprelin 23-də olacaq

**A**prelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində "A.M.A.Y." ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədəxanlı, Elşən Novruzov, Vüdədəli Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayəti işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org xəber verir ki, məhkəmədə iki nəfər zərərçəkmiş şəxs qismində dindirilib.

Zərərçəkən şəxs qismində məhkəmədə ifadə veren Səməya Məmmədova 12 il əvvəl "Xudafərin" MMC-dən ev aldı, amma mənzilin bu günə kimi də tam hazır olmadığı deyib.

Vəkillərə sənal-cavab zamanı o da belli olub ki, S. Məmmədova zərərçəkmiş şəxs qismində tanınışda istintaq zamanı heç bir ifadə verməyib. Həmin ərafədə həyat yoldaşı rəhmətə getdiyindən prokurorluqda özü deyil, oğlu Murad Fərəcov ifadə verib. Amma o, istintaq tərəfindən zərərçəkənlər siyahisina daxil edilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Mehman Qədimovun dindirilməsi zamanı da müəyyən edilib ki, istintaq zamanı da istintaq tərəfindən zərərçəkənlərin sui-istifadəsi.

Istintaq müəyyən edib ki, 2006-2008-ci illerde "Birlikbank" ASC-nin Müsahidə Şurasının sadri işləmiş Abdulla Abdullayev vəzifəsə səlahiyyətlərindən sui-istifadə etməkələrə qərarı ilə həbs-qətim kanadı tədbiri seçilib.

Bununla da məhkəmə prosesi aprelin 23-nə kimi təxire salınıb.



Abdulla Abdullayev

eləcə də digər sahələrin inkişafına yönəldilmesi nezərdə tutulan ümumiyyətde 3 milyon 397 min manat məbleğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

Istintaqın gəldiyi qənəət gərə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank" ASC-de açıldıq hesablaşma hesablarında köçürülmək həmin vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y." MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının temir-tikinti işlərinə xərcləyib. Özgenin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduqandan A. Abdullayeva Cinayət Məhkəməsinin qeyd olunan maddələri üzrə ittihəm elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətim kanadı tədbiri seçilib.

Istintaq müəyyən edib ki, 2006-2008-ci illerde "Birlikbank" ASC-nin Müsahidə Şurasının sadri işləmiş Abdulla Abdullayev vəzifəsə səlahiyyətlərindən sui-istifadə etməkələrə qərarı ilə həbs-qətim kanadı tədbiri seçilib.

"Azərbaycan" qəzətinin səhifələrində Amerikanın, onun siyasetinin, prezident Barak Obamanın tənqidinə həsr olunan silsilə məqalələr dərc edilir. Bu qəzətin səhifələrində Amerika qeyri-demokratik, ikili standartların vətəni kimi təqdim edilir. Və maraqlıdır ki, bu sayqa son tənqidlərə hətta ABŞ Dövlət Departamentiñin rəsmisi münasibet bildirib.

"Yeni Müsavat" "Azərbaycan" qəzetiinin baş redaktoru Bəxtiyar Sadıqovla bu mövzu barədə qısaca söhbət etdi.

- Baxtiyar bəy, ABŞ Dövlət Departamenti rəhbərlik etdiyiniz qəzətin Amerika barədə yazdıqlarına reaksiya verib. Bir qəzetçi olaraq bunu öz uğurunuz hesab edirsiniz, yoxsa siyasi proseslərin nəticəsi?

- Mən demək istəyirəm ki, mətbuat, söz azadlığı bizdə də var, Amerikada da. Əgər amerikalı jurnalist istədiyini yazıb, istədiyi mövzunu öz qəzetinin sehifəsinə çıxara bilirsə, bunu bizi niyə eləməyək? İlkinci, Azərbaycanla bağlı ikili standartlar var. Çok ağırlı haldır. Azərbaycan həqiqətlərini təhrif olunmuş formada danışmaq, Azərbaycanı həmişə korrupsiyada, mətbuat, söz azadlığını boğmaqdə, jurnalistləri həbsə atmaq kimi həqiqətə uyğun gelməyen informasiyalar var. Yəni jurnalist həbsə düşürsə, bu, yazdığı yaziya görə deyil. Bunu yazanda həmin məqamı gizlədirler. Korrupsiyadan söhbet gedirse, dövlət özü bununla çox ciddi mübarizə aparır. Hər gün elan olunur. Bu da Azərbaycanda görünməş haldır. İkili standartlar isə o məqama gelib çıxarı ki, niyə Azərbaycana gelib çatanda bizim müstəqilliyimiz dönenmənde heç bir dəfə də olsun yaxşı hali demirsiniz? Tənqid



canla bağlı ədalətsiz, qeyri-objektiv yazılarını hər gün yazırları? Mən buna rast gəlməmişəm.

- Narahat deyilsiz ki, bu cü  
israrlı tənqidi mövqenin nə  
ticəsi olaraq sizin Amerikaya  
girişinizi yasaq qoyulsun  
Hər halda, bunun örnəklər  
var...

- Mən Amerikaya getmey  
heç arzulamırıam. Yuxumda da  
görsəm, heç maraqlı gəlməz  
mənə. Bizim deputat yoldaşla  
orda olub. Ora girəndə onlara  
tapşırırlar. Birdən orda kimse  
sizin qarsınızı kəsər və pul ki-



# **"Menim Amerikada ne isim var...?"**

# **Bəxtiyar Sadıqov: "Ən qorxunc dövlət, ən təhlükəli yerdir Amerika..."**

edəndə heç bir müsbət hali demirsiz. Ancaq qara, qara, qara... Belə olanda bizim də bir vətəndaş, vətənpərvər insan ki- mi haqqımız çatır və Azərbay- candakı söz və mətbuat azadlı- ğı da bizə imkan verir deyək ki, a bala, bir özünüzə baxın. Əger bunlar bizdə yoxdursa, bunlar sizdə bizdəkindən yüz dəfə, min dəfə artıq deyilsə, onda siz bize niyə irad tutursuz və ya ya- zırsız? Yəni yazmaqdırsa, biz də bunu yazırıq. Biz bunu han- sına şöhrət naminə, divident götürmək naminə etmirik. Sa- dəcə, haqsızlıq insanı ağrıdır. Yəni biz bu faktı bilir və yazırıq Azərbaycanın vətənpərvər jurnalisti Azərbaycan haqqında başqa ölkələrin mətbuatında Avropa Parlamenti qondarma soyqırımı barədə qərar çıxaran da buna etiraz etmeli və yazma- liyiq. Onların üzünü də göstər- meliyik ki, onlar kimdir.

- *Oxucularda haqlı bir nara- zılıq da yaranır ki, "Azərbay- can" qəzeti Rusiya, Putin si- yasəti barədə niyə belə tənqidi- di yazınlara yer vermir?*

- Bəyəm Rusiya mətbuatı bizi amerikanlar kimi təqib edir mi? Rus jurnalistləri Azərbay-


səsini istəyər. O halda dərhal  
pul kisəsini verin, yoxsa atəş  
açarlar. Ən qorxunc dövlət, ən  
təhlükeli yerdir Amerika... İn-  
sanların qorunmadığı, dövlətin  
himayəsinin hiss edilmədiyi  
başdan-başa terror, şəxsiyyə-  
tə qarşı cinayətin baş alıb get-  
diyi bir yerdır. Mənim Amerikada  
ne işim var? Allah öz vətəni  
mə, torpağıma versin. Və bir de-  
insan özünü harda təhlükəsiz  
və rahat bilirsə, ora da gedir.  
Amerikanı heç vaxt arzulama-  
mişam və getmək fikrim da  
yoxdur.

Sevinc TELMANQIZI

# **Dialoqda iştirak edən partiya sədrləri "Bakı-2015"ın açılışına dəvət edilə bilər**

Partiya sədrləri yayılan xəbərləri necə qarşılıqlılar?

**I**yun ayında Azərbaycanda Avrope Oyunları keçiriləcək. Dünyanın diqqət mərkəzində olan bu böyük tədbirə Azərbaycan ciddi şəkilde hazırlıqlarını davam etdirir. Qeyd edək ki, olimpiya oyunlarında olduğu kimi, Avrope Oyunlarında da böyük tentənəli açılış mərasiminin keçiriləcəyi, mərasimdə dövlət rəhbərliyi, idman ictimaiyyəti, nüfuzlu simaları, müxtəlif xarici ölkələrdən rəsmi qonaqların iştirak edəcəyi bildirilir.



Dünən isə xəber yayılıb ki, Avropa Oyunlarının açılış mərasimində Azərbaycandakı bir sıra müxalifət partiyalarının sədrləri də dəvət edilə biler. Xəbərdə qeyd olunur ki, Prezident Administrasiyasının şöba müdürü Əli Həsənovla siyasi partiyalar arasında keçirilən görüşlərdə iştirak edən partiyaların sədrlərinin Avropa Oyunlarına dəvət edilməsi gözlənilir.

Ölkədəki siyasi sisteme müxalifətə də önem verildiyini dünyaya nümayiş etdirmək üçün bu addimin atılması lazımlı olduğunu devirilir.

Yayılan xəbərlə bağlı di-  
aloqda iştirak etmiş bir neçə  
müxalifet partiyasının sədri ilə  
danışdıq. “Dəvət olunsanız isti-

**KXCP** sədri Mirmahmud Mirəlioğlu isə məsələyə qısa münasibət bildirib: "Bu nə siz dən, nə də bizdən asılı olan məsələdir. Əger Təşkilat Komitəsi hakimiyyət dəyərləndirəcəksə şübhəsiz ki, bizim də tərefimiz

dən dəyərləndiriləcək".  
Azadlıq Partiyasının sədri  
Əhməd Oruc bildirdi ki, şəxsən  
bir-iki idman yarışlarını-güleş  
boks və atıcılıq üzrə keçirilən  
yarışları izləmək niyyətindədir.  
"Ölkəmizdə olan bu səviyyədə  
yarışları adətən izləyirəm. Avro-  
pa Oyunlarının açılışına dəvə  
olunuramsa iştirak edərəm. Hə-  
sab edirəm ki, bu cür tədbirlər  
də, milli məsələlərde siyasi pa-  
litrinin bir yerdə olması həm ölü-  
kenin imici, həm milli maraqları  
baxımından əhəmiyyət kəşf  
edir".

Vətəndaş və İnkışaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, Avropa Oyunları Azərbaycanın təbliğatı baxımından müüm hadisədir. Bu tədbir ölkəmizin dünyada təbliğ olunması üçün çox önemli bir fürsətdir. "Əger o tədbirin açılış mərasimi minə dəvet alaramsa, təbii ki, həmin mərasime qatılacağam." Orada Azərbaycan müxalifətin ve siyasi sistemi təmsil eleməti lazımdır. Çünkü dünya mediasında həmin dövrde Azərbaycanı bütünlüyin seqmentlərdə müşahidə edəcək. Bizim partiya ölkədən qarşıdurma siyasetinin yanlışlığını, uğursuzluğa getirib çıxardığını və bu üssüna mübarizə zəni qeyri-effektiv üsul hesab etdir. Dialogda iştiraka bu baxımdan müsbət yanaşırıq və dialogda iştirak bizim məhəlli məraqlarımıza xidmət etmir. Bu bizim strateji xəttimizdir. Biz şəhəfəf iqtidar-müxalifet münasibətlərinin tərəfdarıyız".

□ Etibar SEYİDAĞA

# **İsa Qəmbər keçirəcəyi tədbirdən danışdı**

“Onlar bu yalanları  
tirajlamaqdadırlar...”

**M**illi Strateji Düşünce Mərkəzi "Soyqırım yalanı və Qarabağ məsələsi" mövzusunda dəyirmi masa keçirəcək. Tədbir 24 aprelədə Müsavat Partiyasının ofisində keçiriləcək və saat 14-də başlayacaq. Ekspertlərin və ictimai-siyasi xadimlərin iştirakı ilə keçirəcək tədbirə media və maraqlananlar dəvətlidir. Milli Strateji Düşünce Mərkəzinin rehbəri İsa Qəmərərin "Yeni Müsavat" a verdiyi açıqlamada deyilir ki, sözde "erməni soyqırımı" mövzusunda yalanlar gündən-güna çoxalır, töv süf ki, bir sırə beynəlxalq təşkilatlar da bu yalanlara qoşulurlar. Bu baxımdan Milli Strateji Düşünce Mərkəzi hesab edib ki, sözde "soyqırımı" və Qarabağ məsəlesi mövzusunda tədbir keçirilməsi düzgün olar: "Mütəxəssislərlə məsləhətleşmişik, bu tədbirdə bir sırə alımlərin, mütəxəssislərin iştirakı nəzərdə tutulur. İctimai-siyasi xadimlər də təbii ki, iştirak edəcəklər. Biz istəyirik ki, bu mövzuları şüarcılıq olmadan elmi dəyərləndirmə əsasında müzakirə edək. Yeni müəyyən bir səviyyəli müzakirələr getsin. Sadəcə şürə, sadəcə "onlar yalan dedi, biz doğru dedik, onlar pisdir, biz yaxşıyıq" şeklinde yox, ciddi elmi bir müzakirə təşkil etmək istəyirik. Bir sırə mütəxəssislər artıq iştirak edəcəklərini bildiriblər. Biz hələ hazırlığı davam etdiririk. Yəqin ki, besinci günü qədr bu hazırlıq davam edəcək və maraqlı bir tədbir alınacaq".

"Siz şüarlıq məsələsinə toxundunuz. "Erməni soyqırımı" ilə bağlı iddiaların əsassız olduğunu sübut etmək üçün ən uğurlu variant Osmanlı arxivindəki lazımi sənədləri internet vasitəsilə tarixçilərin, dünyanın, ermənilərin diqqətinə çatdırmaq deyilmi" sualına İsa Qəmber beş cavab verdi: "Türkiyə tərəfi son on illiklərdə kifayət qədər çoxlu sənədləri üzə çıxarıb, bu barədə cild-cild kitablar da dərc olunub. Internet vasitəsilə də yayınlanıb. Yeri gəlmışkən, Azərbaycan alimlərinin də bu sahədə fəaliyyətini qeyd etmək lazımdır. Çox dəyərli araşdırımlar həyata keçiriblər, çox önemli arxiv materiallarını üzə çıxarıblar və təqdim ediblər. Bu baxımdan təbii ki, daha əhatəli internet projektləri də həyata keçirmek olar. Amma məsələ orasındadır ki, erməni tərəfi elmi-tarixi araşdırımlara maraq göstərmir. Türkiyənin tarixçiləri arxivdə araştırma aparmağə dəvət etməsinin mahiyyəti orasındadır ki, erməni tərəfi ilə Türkiye tərəfinin alimləri birlikdə dəyərləndirsinlər. Birgə bir komissiya qurulsa və bu komissiya Türkiyənin də arxivlərində, Ermənistən də arxivlərində araşdırımlar aparıb bütün önemli sənədləri üzə çıxarıb birlikdə müzakirə edə, interneta də birlikdə yerləşdirə bilərlər. Ermənilərin də çəkindiyi məhz budur. Çünkü onlar iddia edirlər ki, soyqırım məsəlesi bitmiş bir həqiqətdir və burada heç bir tarixi araşdırılmaya ehtiyac yoxdur. Guya bu həqiqətdir onların nəzərində. Amma başa düşürler ki, arxivlər üzə çıxanda bu yalanlar ifşa olunacaq və ermənilər də bu komissiyanın tərkibində iştirak edəcəklərə, onların iştirakı ilə bu yalanlar üzə çıxarılaçaq, soyqırım iddialarının əsassız olduğu sübut olunacaq. Məhz buna görə ermənilər maraq göstərmirlər".

**İsa Qəmber** daha bir önemlisi məqama da münasibət bildiridi: "Bir çoxlarına ele gəlir ki, dünyada bir çox dövlətlər, bir çox qurumlar "soyqırım" haqqında gerçekləri bilmirlər, ona görə bu barədə yanlış mövqelər ortaya qoyurlar. Bu, belə deyil. Az-çox bu məsələ ilə maraqlanan hər kəs həqiqətin nədən ibarət olduğunu bilir. Bu "soyqırım" yalanları sadəcə olaraq bir yanlışlıq deyil, "soyqırım" yalanları bir tərəfdən ermənilərin, bir tərəfdən onlara dəstək verənlərin maraqlarının ifadəsidir. Onların konkret hədəfləri var bu yalanları tirajlamaqda, yamaqda. Ona görə də Türkiyə tərəfi, biz nə qədər həqiqətləri ortaya çıxarsaq belə, erməni tərəfi öz hədəflərindən, maraqlarından çəkiləmeyecekler. Mən bununla qətiyyən araşdırılmaların, arxivlərin sənədlərinin yayılmasının eleyhinə deyiləm. Əksinə, sübutlar ortaya qoyulmalıdır. Amma birmənali şəkildə bilməliyik ki, sözde "soyqırım" məsəlesi siyasi bir məsələdir, müxtəlif qüvvələrin maraqları, hədəfləri ilə bağlı bir məsələdir. Ona görə həqiqəti deməkə yanaşı, Türkiyə dövləti də, Azerbaycan da öz mövqelərini müəyyenləşdirməlidir. Biz strategiyamızı, hədəflərimizi müəyyenləşdirməliyik ki, bize qarşı başlanan bu dalğanın qarşısında nə cür dayanıla bilər. Ona görə də bu məsələlər etrafi müzakirə edilməlidir".

□ ETIBAR



# Brüssel rəsmi Bakını Kremllə üz-üzə qoymaq istəyir

**A**vropa Birliyinin “Şərqi Tərəfdalığı” üzrə mayın 21 və 22-də keçiriləcək Riqa sammiti yaxınlaşır. “Şərqi Tərəfdalığı” programı Avropa Birliyinin eməkdaşlıq etdiyi altı ölkə ilə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla daha six münasibətləri nəzərdə tutşa da, Rusyanın ciddi müqaviməti nəticəsində bu programın reallaşması yubanır. Vilnüs sammitindən keçən müdddətde (2013-cü ilin noyabr ayının 28-29-u) Rusiya Krimi ilhaq edib, Ukraynanın şərqi vilayətləri isə Kiyevin nazarından çıxarılb.



# **Avropanın Birliyinin Azərbaycan Üçün "gaz tələsi"**

Xarici işlər naziri Elmar Məmmədyarov "Maydan" hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynanı qoruya bilmədiyinə açıq eyham vurub; Rusyanın əleyhinə olan Xəzərin dibindən çəkiləcək qaz kəməri lavihəsi niyə venidən qündəmə aətirildi?

Assosiativ saziş imzalayan Moldovanın da Rusiya ile münəsibətləri indi çox gərgindir, hətta rus jurnalistlərin Ölkeyə girişi qadağan olunub.

Rusya tehlükelerini nəzərə alaraq Avropa Birliyi ilə korrekt davranış mağaya çalışır, Kreml qıcıqlandıracaq xüsusi yaxınlaşmaya meyl etmir.

Azərbaycan illərdir ki məhz

Xarici islor naziri Elmar

yıl. Onun sözlerine göre, Vilnüs sammitinden sonraki hadisələ təessüf ki, digər münaqışının başlanması da daxil olmaqla "Şərq Tərəfdalılığı" məkanında bütün münaqışeler oxşar ssenaristlə üzrə cərəyan edib və ərazi bütöv lüyünün pozulması, işğal və sevər paratizm kimi eyni ağır nəticələrə getirib çıxarıb.

Nazir konkret olaraq Ukraynanın adını çəkməyib. Məlumdu

ki, Azərbaycan Ukraynanın ərazisində bütövlüyünün BMT-də qəbul edilən qətnaməsinə səs verib və bunu Avropa da, Rusiya da yaxşı bilir. Amma Məmmədyarov yenə ehtiyatlı mövqə tutaraq ne işğal etmənin, ne işğala məruz qalan ölkənin adını çəkməməkələr eslinde "Şərq Tərəfdaşlığı" programının daxil olklərə real təhlükənin Kreml olduğuna diplomatik işaret yurmuş olub. Nazir həm də rasmı-

Kiyevi cidd-cəhdələ öz tərəfinə çəkmək üçün "Maydan" hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynani qoruya bilmədiyinə de açıq eyham vurub. Məmmədərov çıxışında Avropa Birliyinə Azərbaycanın şərtini də çatdırıb: "Ermənistan-Azərbaycan münaqişəsi "Şərq Tərəfdəşliyi"nin çoxtərəflü çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Al-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqdə davam edir. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqə və həmçəriylik nümayiş etdirməyin vaxtıdır".

viç deyib ki, 2011-ci ildən AB-nin "Transxəzər" qaz kəmərinin çəkilməsinə dair Türkmenistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışqlar aparmaq mandati var. "Bizindi Azərbaycana və Türkmenistanla bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirk və danışqların necə gedəcəyinə baxacaqıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var" - deyə, Şevçoviç bildirib.

Virtualaz.org saytının iddiası na görə, Şevçoviçin Azərbaycana və Türkmenistana "Transxəzər" qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklif etmişik, cavab gözləyirk və danışqların necə gedəcəyinə baxacaqıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var" - deyə, Şevçoviç bildirib.

Qeyd edək ki, Avropa qonşuluğu siyaseti ve genişlənmə üzrə komissarı Yohannes Hann aprelin 7-də Bakıda olub və dövlət rəsmiləri ilə görüşüb. Görüşlərin təfərruatları barədə açıqlama verilmir. Məlumdur ki, rəsmi Bakı Avropa Birliyi ilə münasibətlərdə iki-terəfli əməkdaşlışa tərefəndardır və bu mövqeyində israrlıdır. Amma Brüsseldə hesab edirlər ki, Azərbaycanla münasibətlər daha geniş və yalnız enerji məsələləri ilə möhdudlaşmayan əməkdaşlıq olmalıdır.

vaxtıdır".

memorandumunu yeniləmək təklifi olduqca risklidir: "Əvvəla, **Azərbaycan Avropa üçün yeganə alternativ qaz təchizatçısı** rolunu **üzərine götürmək** və Cənub Qaz Dəhlizinə qoşulmaqla onsuza **üzərine ciddi siyasi risklər** götürüb. Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısına **çevrilmasının Rusiyadan xosuna** gəldiyini heç kim iddia edə bilməz. Rəsmi Bakı bu rolu üzərinə götürməklə ciddi təzyiqlərlə də üzələşməli olub. Rusiya rəsmiləri gizlətmirlər ki, Azərbaycan qazının Avropaya çıxışı onların

Bələ xəbərlər var ki, Avropa Birliyinin Riqa sammitində Azərbaycanla bağlı xüsusi tələbləri olmayacağı. Çünkü Avropa Birliyi Ukraynanı Rusyanın qəzəbli pəncəsindən xilas edə bilmirsə, digər ölkələrə olan real təhlükəni heç cür önləyə bilməz. Nazir Məmmədyarov da çıxışında Av-

Avropa Birliyinin energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç "Kommersant" qəzetinə müsahibəsində Azərbaycanla bağlı planlarını açıqlayıb. Söhbət Xəzerin dibindən çəkiləcək kəmərlə Türkmenistandan nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstən və Türkiye üzerinden Avropaya nəqli planlarından gedir. Şevçov  
Lakin Rusiyanın Xəzerin dibindən qaz kəmərinin çəkilməsi nə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra "Transxəzər" layihəsi gündəmdən düşmüş he-sab edilirdi.

Brüssel Rusiyanın eleyhinə olduğunu bu layihəni yenidən gündəmə gətirməsi Azərbaycanı Kremlə ciddi qarşıdurumaya çəkə bilər. Bu səbəbdən də çətin ki, rəsmi Bakı buna razı olsun...

una razı olsun...  
■ Vekayet Kılometri



## Moskvadan Bakının “könlünü almağa” hesablanmış maraqlı gedis

# **Putinin İrəvana səfər qərarının ilginc səbəbi**

Rusiya prezidenti saxta yubiley tədbirinə qatılmaq üçün Sərkisyana şərt qoyubmuş: "Dağlıq Qarabağın separatçı lideri mərasimdə gözə görünməməli, prezidentlərlə yanaşı durmamalıdır"; hər il aprelin 24-də İrəvanda olan Bako Saakyan bu dəfə Xankəndində "ey dustağı" ediləcək...

yeni ilginc məqamlar ortaya çıxıb.

Məsələn, Putinin İrəvana gedəcəyi bəlli olan gün erməni mətbuatı yazmış ki, Rusiya prezidenti Ermenistana gələcək də qondarma-

Ermenistana gələsə də, qondarma "DQR"-in başçısı "burdan-bura yubiley törənинə qatılı bilməyə cək". Belə qənaət hasil olur ki, məhz Putin bu cür istəyib. Yenidən Rusiya prezidenti faktiki surətdə erməni prezident Serj Sərkisyanın qarşısında səfərlə bağlı şəhər qoyub.

Səbəbi məlumatın özüne  
nəzər salmaqla anlamış çetir  
deyil. Orada deyilir ki, Dağlıq  
Qarabağdakı separatçı rejimini  
başçısı Bako Saakyan aprelin

24-də İrəvana getməyəcək Qondarma qurumun rəhberinin "metbuat katibi" David Babayev bunu "prezidentin" Xankəndində "soyqırımlı" memorialının açılış mərasimində iştirak etməs ilə izah edib.

**Lakin həqiqət başqdır. Gerçəyi isə erməni siyasi eksper Armen Badalyan belə izah edib**

**Sitat:** "Bu, sıradan bir ildönümü deyil. İrəvana elan edildiyi kimin en azı 4 prezident gelecektir. Ola-

ən azı 4 prezident gelecek. Onları  
rin yanlarında tanınmayan bir qurum  
başçısının dayanması  
dünya tərəfindən düzgün anlaşılır  
maz və bu ölkələrin Azərbaycan  
la münasibətlərinə mənfi təsir  
edərdi. Azərbaycanla münasibət

bütövlüyünə hörmət anlamına gelir.

Hər halda, Rusiya prezidenti Krimin, Abxaziyanın, Cənubi Ossetiya və Dagestanı idarəetmək

- yanaşı durması xüsusişlə arzu-  
i olunmazdır".  
“Aydın məsələdir ki, memori-  
alın açılışı İrvana gəlməmək  
fürün behanədir. Çünkü indiyədək  
Bako Saakyan her il aprelin 24-də  
İrvanda olub” - əlavə edib ermə-  
ni analistik.
- Osetyanın, Dnestryanı bölgənin  
separatçı liderləri ilə bir araya gel-  
məkdə heç vaxt kompleks yaşa-  
mayıb. Bu addımı Moskvanın ermə-  
nilərinin “başını siğallayıb üzüne  
şillə çəkmək” və ya “qamçı və kö-  
kə” siyasetinin yeni təzahürü kimi  
qəbul ələmək olar.

Kremlin adamı kimi tanıyan Bako Saakyana belə bir qadağının qoyulması mənviqli olmaqla yanaşı, Bakının "könlünü almağa" hesablanmış taktiki gedis təessüü rati yaradır. Eyni zamanda Azər-  
O ki qaldı Türkiyənin könlünü almağa, bəlli olduğu kimi, Rusiya Çanaqqala yubileyində də kifayət qədər nüfuzlu şəxsə - parlamentin spikeri Sergey Narişkinlə təmsil olunacaq.

**□ Siyaset səhəsi**



## Küləklə sovralanlar...

Hüseyinbala SƏLİMOV

**Bəli**, həlledici heftə yetidi. Aprelin 24-ü ayın soyuq həftələrindən birinə təsdiif etdi. Nə olacaq? Böyük hesabla heç nə olmayacağı. Türkiyə özünün, Ermənistən da özünün tədbirini keçirəcək...

Adamı qəribə hissələr bürüyür. Başa düşürsən ki, indi lirika vaxtı deyil və sənin də belə vaxtda lirikaya qapılmaq haqqın yoxdur...

Fəqət, nə etmək olar? İnsan mürəkkəb məxluqdur, bir də görürsən sərt, bir də baxıb görürsən ki, lap uşaq tək kövək olur...

Bilirsiz, gündəlik hayat bəzən adam o qədər yorur, o qədər bezikdir ki, düşünürsən ki, keçmişlərə qayitmağın və keçmişlərdəki acıların onsuza ağrın və bugünlərə getirməsinin, həyatı bir az da ümidi, bir az da cansızıcı etməyin heç menası var mı? Çalış keçmiş təbəssümle xatırlamaq və ondan yalnız gələcəyə yardımçı ola biləcək şeyləri götürmək lazımdır...

Di gəl, bu sətirləri yazılıq və dərhal da bir daha bu həftəyə təsadüf edən 24 apreli xatırlayıq. Bir tərəfdən nikbinlik aşılamaq istəyirik, o biri tərəfdən də o qədər dillər olur, o qədər ümidişlisərik ki...

Təbii ki, bu həftə də sovuşacaq. İnşallah, dedik ki, özü də böyük problem olmadan sovuşacaq. İlk xəbərlərə görə, ABŞ prezidenti ənənəvi müraciətində "soyqırım" ifadəsini işlətməyəcək. Hər halda, bununla bağlı çox ümidiyik...

Bəs həftə niyə ağıdır və niyə həyacanlıdır? Təsəvvür edin, ermənilər yüz ildir ki, kin-küdürüt yarmaqla, onu artırmaqla məşğuldurlar və bu yüz ilin kini-küdürüt bu həftə öz finallına çatmalıdır. Yüz ilin kin-küdürüt dəhşətli bir irinli düyüne çevrilib...

Biza qalsayıd, çox istərdik ki, 100-cü olduğu iddia edilən bu 24 aprel xalqlar arasında barış günü olsun, torpaqlar azad edilsin, münasibətlər qurulsun, acılar və ağrılar, çətin də olsa, unudulsun...

Bəzən baxıb görürsən ki, hətta ən böyük ağrılar, acılar və kin-küdürüt on illər ərzində sovuşub keçir, sanki tarixin Küleyinin özü onları tamam sovurub aparır. Ondan qala, 100 il ola...

Amma bu dəfə belə olacaqmı? Təessüf ki, olmayıacaq. Fəqət, məni ən çox narahat edən bilirsəniz nədir? Bəli, bir çox hallarda biz müxtəlif səbəblərdən siyasetçilərin və diplomatlın işindəki məşəqqətlər tərəfləri görə bilmirik, sanki subyektiv detallar bize onları görməyə mane olur...

Yazının lirik girişlə başladığ. Amma gerçekliyin öz mentiqi və diqtisi var...

Dedik ki, bu həftə də sovuşub keçəcək. Bunu gah ümidi notlarla, gah də bir az pessimist, ümidiş notlarla dedik...

Ona görə ki, həftə bitəcək, tədbirlər yekunlaşacaq, amma böyük ehtimalla proses yene davam edəcək. Ona görə də bir az əvvəldə yazdığını bir fikrə qayitmaq istərdik: görün, Türkiyə diplomatları və siyasetçiləri nə qədər əzab-əziyyət çəkirler?

Bunun ən pis tərefi münasibət məsələsidir. Təsəvvür edin, qondarma "soyqırım"ın tanındığı hər bir ölkədə türklərə, onların diplomatlarına, siyaset adamlarına qarşı xoşa gəlməyən münasibət, acı stereotiplər formalasılı... Hər dəfə bu insanlar belə münasibəti və bu stereotipləri dəfə etməli olurlar...

Bəlkə də burada bir müqayisə heç yerinə düşmür. Amma azərbaycanlıların demək olar ki, böyük əksəriyyəti bunun kiçik bənzərili Sumqayıt hadisələrindən sonra qarışlaşmışdır. Bu hadisələr necə olmuşdu, kim orada iştirak etmişdi, kim bu olaya rəhbərlik və bələdçilik etmişdi, bunu indi hamı bilir...

Amma o vaxt Azərbaycandan kənara çıxmək mümkün deyildi. Hara gedirdin, hara üz tuturdun, azərbaycanlı olduğunu bilən kimi fərqi və varmadan, sübut-dəlliyyələr məraqlanmadan ele bir sual soruşturular: "Orada siz erməniləri niyə qırırsınız?"...

Bilirsiz, bunu eşitmək nə qədər ağır idi?! Az qala dərin-dən-qabıqlıdan çıxdı, sübut edəsən ki, vallah, biz dinc xalq, hadisə belə olub, filan olub, hətta onu da deyirdin ki, prosesə erməni əsilli insanların özleri başçılıqlı edib...

Amma eşidirdilərmi? Başa düşmək istəyirdilərmi? Yalnız üstündən illər keçəndən sonra, hadisənin təfərruatları dəfələrlə açıqlanandan sonra, həm də zaman öz işini görəndən sonra münasibət azacıq dəyişməye başladı...

Bir daha deyirk ki, bununla heç də 100 il bundan əvvəl həqiqətən de "soyqırım"ın olduğunu demək istəmirik və bunu bir az əvvəldə də qeyd etdik. Sadəcə, bunun ətrafindəki siyasetin türklərə qarşı hansı münasibət yaratdığını çatdırmaq istədik...

Amma yel qayadan nə aparar? İnşallah, bize qarşı pisliklər elə bu aprel küləyi ilə də sovrulacaq...

**P**arlement seçkilərinə 6 ay vaxt qalıb. Ölkə siyasatında isə seçki ilini xatırladan ciddi proses, hərəkətlilik müşahidə edilmir. Siyasi partiyaların "rentgeni"ni çəkdikdə parlament seçkiləri ilinə adekvat vəziyyət görünmür. Partiyaların bəziləri parlament seçkilərində irolı sürülcək namizədlərini müəyyənləşdirir, bəziləri qurultaya hazırlaşır, əksəriyyətin isə hətta sədrərinin parlament seçkilərində namizəd kimi iştirak edib-ətməyəcəkləri, hansı dairədən namizəd olacaqları dəqiqləşməyib.

Bele partiyalar seçkide yetərli səs ala bilməyəndə yəqin ki, birinci səhvi özlərinin gecikməsində deyil, seçkilərin saxtalaşdırılmasında axtaracaqlar.

Bir sıra partiyaların hazırda gündəmində hansı işlərin olduğunu araşdırırdı.

Məlum oldu ki, Müsavat Partiyasında hələlik namizədlərin ilkin müəyyənleşməsi prosesi gedir. Müsavat başşanının müavini Səxavət Soltanlı dedi ki, namizədləklərini irolı sürmək niyyətində olan şəxslər bu barədə öz isteklərini ifadə edir. Eyni zamanda müvafiq seçki dairəsi ərazisini əhatə edən rayonlardakı yerli partiya təşkilatları məsləhətləşmələr aparılır. Artıq seçki dairələrinin yarısından çoxundan ilkin olaraq namizədlər müəyyənleşib. Namizədlərin son müəyyənleşməsi isə Müsavat Partiyasının Nizamnamesinə uyğun olaraq Məclisde həyata keçiriləcək. Müsavatın gündəmində etiraz aksiyaları keçirmək də var.

**8 partiyanın daxil olduğu "Azadlıq-2015" seçki blokun dəki partiyalar da namizədləri müəyyənleşdirir. Blokun üzvü olan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, blokun namizədlərinin müəyyənleşməsi oradakı partiyaların öz namizədlərini təqdim etməsi şəklinde baş verir:** "Hazırda vəziyyət onu göstərir ki, bu, davamlı olaraq bir neçə ay sürəcək. Yəni bu proses birdəfəlik akt sayılmalıdır. Partiyalar hənsi dairədə kimlərin namizədləyini ireli sürmək barədə təkliflərini

blokun seçki qərargahına təqdim edirlər. Məsələn, artıq Xalq Partiyası 5 dairədə öz namizədlərini təqdim edib. Bu proses davam edəcək. İndiki mərhələdə əsas məsələ blokun öz daxilində dairələrin və namizədlərin razılaşdırılmasıdır. Yeni namizədlərin blok adından

qıñ ki, daha detallı danışacaq. Başqa partiyaların heç biri ilə dairələrlə bağlı uzlaşdırma, razılaşdırma istiqamətində iş aparılmır. Bir blokda deyiliksə, uzlaşdırma, razılaşdırma olmayaq. Bu, birmənalıdır. Çünkü hər partiyanın və blokun öz məraqları var. Seçki məsələlərin-

Mərkəzi Şuranın toplantısı keçirilib: "AMİP faktiki olaraq aprelin 12-də parlament seçkilərində iştirakla əlaqədar proseslərə start verdi. Namizədlərin müəyyənleşdirilməsi prosesi gedir. Rayon təşkilatlarında qurultay öncəsi konfranslar keçiriləcək. Hazırda partiyanın

## Partiyalarda seçki hazırlığı nə yerdedir?

Müxalifət siyahı hazırlayıb, YAP isə deputatlarla bağlı araştırma aparır...



ireli sürülməsi, bloka daxil olan de üçmərhələli iş aparır. Onun ilk mərhəlesi başa çatıb. İkinci mərhəle gedir. Texminən 80 faizə yaxın namizədlərimiz birinci mərhələni uğurla başa çatdırıblar. Seçki hazırlığının ikinci mərhəlesi başlayıb. May ayının sonunda bitecək. Üçüncü mərhəle isə iyun-iyul-avqust aylarında olacaq".

**AMİP baş katibi Arzuxan Əlizadə isə bildirdi ki, parlament seçkilərində iştirakla bağlı məsələ AMİP Siyasi Şurasında müzakirə olunub və aprelin 12-də rayon təşkilatlarının sədrərinin iştirakı ilə Mərkəzi Şuranın iclasında müzakirə olunması üçün tövsiyə olunub.**

**Bu tövsiyə uyğun olaraq**

gündəmində etiraz aksiyası keçirmək yoxdur.

**KXCP sədrinin müavini Xəzər Teyublu bildirdi ki, iki gün önce Ali Məclisin toplantısı keçirilib. İclasda partiyanın qurultayı ilə bağlı məsələlər də müzakirə edilib:** "Qərara geldik ki, KXCP-nin qurultayı bu ilin iyulunda keçirilsin. Amma qurultayı keçirilecəyi gün hələ ki dəqiqləşməyib. Qurultaya bağlı rayon təşkilatlarında konfranslar keçirilir. Bu müzakirələr başa çatıldıqdan sonra qurultayın konkret günü də belli olacaq".

**Hakim Yeni Azərbaycan Partiyasının da fəaliyyətində əsas yer verdiyi məsələlərdən biri parlament seçkilərinə həsrliqdır. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, YAP bu ilki seçkilərə ciddi şəkildə hazırlanır:** "Parlament seçkilərinə hazırlıqla əlaqədar program üzrə görülecek işlər rayon-səhər təşkilatlarına təqdim ediləcək. Ötən 5 illikdə deputatlar bəsində əvvəllerə açıqladığım kriteriyalar əsasında ciddi araşdırımlar aparılır. Seçkinin elan olmasına bir ay qalmış namizədlərin siyahısını yekunlaşdırıb təqdim edəcəyik".

□ Etibar SEYİDAĞA

məkələ qeyd etmək niyyətdəyik. Artıq bu barədə partiyanın rəsmi qərarı da var. Elə həmin gün ziyarətdən sonra partiyanın qərargahında Milli Strateji Düşüncə Mərcəzinin sədri Isa Qəmbərin təşkilatçılığı ilə anım tədbiri davam edəcək. Hesab edirik ki, belə əlamətdar günlərin qeyd olunması çox vacibdir".

**Başqan müavini ziyanın digər təşkilatlarla birlikdə təşkil olunub-olunmaması məsələsinə də aydınlıq gətirdi:** "Müsavat tədbirin zamanını elan edib. İstenilən şəxs iştirak edə bilər. Partiya rəhbərliyi üzvləri ilə birlikdə həmin Türk Şəhidliyini ziyaret edəcək. Başqa siyasi qurumların üzvləri ziyarətdə iştirak etsələr, sadəcə, buna sevinərik. Ziyarəti partiyanın icra aparatı və təşkilat şöbəsi təşkil edəcək. Reklam tədbiri deyil. Üzvlərin harada toplaşması, ziyarətin başlanacağı yer haqda mətbuatı məlumat veriləcək".


□ Cavanşir ABBASLI

## Müsavat Çanaqqala zəfərini qeyd edəcək

Əlamətdar günlə bağlı Bakıdakı Türk Şəhidliyi ziyarət olunacaq

**A**prelin 24-də Çanaqqala zəfərinin 100 ilə tam olur. Qardaş Türkiyədə olduğu kimi, Azərbaycan da bu əlamətdar gün münasibətə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Müsavat Partiyası həmin gün saat 12:00-da Bakıda türk şəhidlərinin xatirəsinə ucaldımlı abidəni ziyaret edəcək. Bu bərədə Müsavat başşanı Arif Hacılı facebookda status paylaşış: "Müsavat Partiyası 24 aprel tarixində saat 12:00- da Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Bakıdakı türk şəhidlərinin abidəsi önünde anım tədbiri keçirmək bərədə qəbul etdi".



Partiyanın başşanı Elman Fəttah ziyarət bərədə "Yeni Müsavat" açıqlama verdi: "Bələdiyimiz kimi, aprelin 24-ü Çanaqqala zəfərinin il-dönümüdür. Təkcə Türkiyədə deyil, bütün türk dünyasında bu gün qeyd olunur. Müsavat Partiyası məlum hadisənin iştiraklarından biridir. Çünkü Müsavat 1911-ci ildən fəaliyyət gösterir. 1915-ci ilə bas verən hadisədəki iştirakçılar arasında partiyamızın üzvləri də olub. Bu hadisə bizim üçün ümummillidir. Çanaqqala zəfərini Bakıdakı abidə öündə tədbir keçir-



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**A**zərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regional sülh və sabitlik götirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlerinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib. Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məxsusdur. Nazir "Şərq Tərəfdası"nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-ci görüşündə bu barədə danışır. E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı tərafından Avropa Qonşuluq Siyasetinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılanları ictimai məsləhətləşmələri müsbət qiymətləndirdiyini bildirib: "Bununla əlaqədar olaraq, mən AQS-nin nəzərdən keçirilməsində 4 müüm məqam - fərqləndirmə, sahiblik, fokuslaşma və cəvliklə üzrə müşahidələrimi bölüşmək istərdim.

Azərbaycan Al-nin diqqətini tərəfdaş ölkələrin inkışaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahəsində cəməlşədirməsi məsələsinə sadıqlığını dəstəkləyir. Bu, Azərbaycan-Al əməkdaşlığında maraqların birləşdirilməsi və faydalara müeyyən edilməsinə kömək edəcəkdir. Al ile əməkdaşlıq çərçivəsində iqtisadi inkışaf, enerji, internet bağlılığı (*nəqliyyat, İKT, ümumi aviasiya məkanı*), miqrasiya və mobilliyyi təşviq etmək Azərbaycanın maraqlıdır. Eyni zamanda Al-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmek niyyəti nəzərə alaraq, Azərbaycan mövcud coxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsinə paylaşımaqla çox maraqlıdır.

Azərbaycan hər iki tərefin əvvəlki prinsiplərin tələblərinin yerine yetir bildikləri halda cəvikiyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərmişdir ki, Al siyasetinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq "bir ölçü hamiya uyğundur" siyaseti, fərdi ehtiyacların səhər hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır".

Elmar Məmmədyarov ölkənin Al-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daşa vurğulayıb.

XİN başçısının böyük sülh sazişi ilə bağlı rəsmi Bakının mövqeyini bir daha, özü də həssəs bir məqamda ifadə etməsi fərqli yozumlara meydən yaradır. Qarşidan 24 aprel tədbirləri - Türkiyədə Çanaqqala zəfərinin 100 illik tərənlərinin, Ermənistanda isə "soyqırım" a hər olunan şouların ildönümü gəlir. Dünya ölkələrinin bəki paytaxtdan hansısa seçcəyi də həssaslıqla izlenilir. Türkiye prezidenti Recep Tayyib Erdoğan erməni iddialarının cavabında, həmçinin sərhədlərin açılması tələblərinin qarşılığında dünyaya "önce Qarabağ azad olunsun" mesajını verdi. Üstəlik, ATƏT-in Minsk Qrupunun iki həmsədr dövlətinin başçısı Əhməd Davudoğlu İrəvan-daki şoularda iştirak edəcəyini bəyan edib. Fransa və Rusiyanın prezidentlərinin Cənubi Qafqaza səfərini şəhər edən bəzi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa tərənişlərin olacağı bərdə də yozumlara çıxış edir. Xatırladaq ki, 2014-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Pu-

# Qarabağ



## Məmmədyarovun böyük sülh

## Sazişin anonsu: reallıq nə deyir?



**Elxan Şahinoğlu:** "Bunun yolu Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafindakı hərbi təşəbbüsü öz əlinə almاسından keçir"

hellinə çalışdığını ortaya qoyur. Dünənə mövcud olan münaqişələri də bu yolla həll etmeye çalışırlar. Yeni böyük sülh sazişi ideyası yeni bir şey deyil. Böyük sülh sazişi "təmas qrupunun" yaradılmasını diktə edir. Həmin təmas qrupuna qarşıduran tərəflərin nümayəndələri və həmsədrler daxil edilirlər. Və bu esasda bütün tərəflər yekun sənəd üzərində çalışmalara başlayırlar".

**E.Sahinoğlu bu barədə danışarkən son nümunələre dıq-qət yetirməyi zoruri sayıb:** "Ukrayna münaqişəsinin həlli üzrə "Normand dördlüyü" (Ukrayna, Rusiya, Almaniya və Fransadə) mövcuddur. Məhz bu formatın qısa müddətə təməs-ları nəticəsində "Minsk sazişi" ərsəyə gəldi. Doğrudur, bu sazişin atəşkəsdən başqa digər bəndləri hələ ki işlək vəziyyətə salınmayıb. Ancaq saziş var və sənəddəki bəndlərin yerinə yetirilməsi mexanizmi daima müzakirə olunur, gələcəkdə həmin bəndlər yerinə yetirilməlidir. Bu



**Arzu Nağıyev:** "Mühəribənin öz qanunları var, düşməni sülh masasına əyləşdirmək üçün ondan qat-qat güclü olmaq lazımdır"

sazişə görə separatçılar Ukraynanın ərazi bütövünü tanır. Ukrayna hakimiyyəti isə Donbas xüsusi status verir. Biz de Dağlıq Qarabağ üçün bunu istəyirik. Yaxud İran ətrafindakı nüvə problemini götürür. Bu problemin həlli ilə bağlı 5+1 formatı yaradıldı və uzun müddət bu format çərçivəsində dənisiqlər aparıldı. Nəticə göz qabağındır. Böyük ehtimalla iyun 30-da İranın nüvə məsəlesi ilə bağlı yekun sənəd imzalanacaq. Buna görə də daimi təmaslar, dənisiqlər vacibdir. Çünkü bu cür dənisiqlərdə məntiq əsas götürür".

Eksperthin sözlərinə görə, bizim məsələmizdəki əsas məntiq isə ilk növbədə Dağlıq Qarabağ ətrafindakı rayonların boşaldılmasıdır: "Bunu heç kim inkar edə bilməz. Məhz buna görə Ermenistan böyük sülh sazişini ilə bağlı işçi qrupun yaradılması ideyasından müxtəlif bəhanələrlə imtina edir. Çünkü bu saziş münaqişənin mərhələli həllini diktə edir. Yeni sadədən mürek-

kebə doğru hərəket edilməlidir. Bu isə işgalçi dövlətin maraqlarına cavab vermir. Onlar bölgənin status məsələsini bəri başdan müəyyənəşdirmək istəyir-lər ki, bu da mümkün deyil. Ancaq böyük sülh sazişi ideyasına yalnız İrəvan müqavimət göstərmir. Təessüf ki, Minsk Qrupu həmsədrleri böyük sülh sazişini ideyasına münasibət bildirmirlər. Onların bu mövzuda açıqlamasını görməmişəm. Halbuki daimi işçi qrupun formalşamasında birinci növbədə məhz həmsədrler maraqlı olmalıdır. Bu dövlətlər Normand dördlüyü yaradırlar, 5+1 formatı təsis edirlər, Dağlıq Qarabağa gəldikdə isə "tərəflər öz aralarında razılıq gəlməlidirlər" deyirlər. Demək, Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük dövlətlərin həvəsi yoxdur. Odur ki, biz onları bu həlle həvəsənləndirməliyik. Bunun yolu isə Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafindakı hərbi təşəbbüsü öz əlinə almasından keçir".

**Politoloq Arzu Nağıyev isə**

situasiyani şəhər edərkən önce xatırlatdı ki, "Şərq Tərəfdası"nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-ci görüşündə Ermənistən xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib: "Belə bəyanatla Azərbaycan tərəfi dəfələrlə çıxış edib. Lakin erməni tərəfi heç vaxt bu sazişin müddələri ilə rəzi olmayıb. Hətta yaxınlaşma olduğu məqamlarda Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar daha da güclənib və yadda qalan məsələlərdən biri de keçən il olan helikopter hadisəsidir. Bununla ermənilər sülhün mümkün olmadığını bəyan etmək məqsədi güdüblər. Məlumdur ki, böyük sülh sazişinin əsas müddəsi ərazi bütövlüyüdür. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrleri son vaxtlar böyük sülh sazişinin layihəsi üzərində yenidə işe

**K**onstitusiya Məhkəməsinin dollarla olan kreditlərlə bağlı verəcəyi qərar ciddi müzakirələrə səbəb olub. Ekspertlər eyni qanunvericiliyə istinad edərək fərqli nəticələrə gəliblər. Həmçinin əksər ekspertlər məhkəmənin bankların xeyrinə qərar çıxaracağını ehtimal edir. Bildirirlər ki, bu məsələ ilə bağlı sadalanan maddələr istənilən yönələn yozula bilər. Məhkəmənin qərarı mayın 7-də olacaq.

**Hüquqşunas Ələsgər Məmmədli** isə musavat.com-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarının vətəndaşların xeyrinə olması ehtimalı var: "Əslində mən banklar üçün sürpriz gözləyirəm. Əgər həqiqi hüquqi analiz aparlaçaqsa, bu normadan çıxacaq nəticə bankların xeyrinə ola biləməz. Banklar üçün sürpriz deyikdə, mən nəzərdə tuturam ki, hər iki tərəf Azərbaycan məşəlisə, o zaman Konstitusiya Məhkəməsi bunu nəzərə alıb, maddə 439.1-in telebine əsasən, bankların lehine yox, borc öhdəliyi yaranan tərəfin lehine də qərar vere bilər".

**O, misal olaraq Mülki Məcəllədəki bir neçə maddəni sadalayıb:** "Tərəflərdən biri xarici olduqda, xarici valyuta ilə kredit verilir müddəasına heç bir ekspert rəy bildirmeyib. Halbuki bu, ciddi məsələdir və Konstitusiya Məhkəməsinin qərarı bu məsələni də qiymətləndirməlidir. Maddə 439.1-də göstərilir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici deyilsə, bank öhdəliyi dollardır ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirse, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibse, xarici valyutada da müyyənləşdirə bilərlər"- deyərək iki şərtlə mümkün edir. Şərtlər tərəflərdən birinin xarici olması və qanunvericiliyin də buna yol verməsidir. Həm də bu şərtlərin biri təkbaşına olmaz, hər iki şərt bir arada mövcud olduqda mümkündür. Bankların etdiyi müşterilərin mənafeyinə ziddir və mənim düşüncəmə görə Konstitusiya Məhkəməsi bu amildə tərəflərin hüquq qarşısında bərabərliyi prinsipini nəzərə alaraq Konstitusiyanın 25-ci maddəsinə də istinad edərək bu məsələni qabardاق. Ayrıca, maddə 439.1-də öhdəliyin manatla olduğu bildirilir. Yeni ödəniş manatla ifadə edilmər- öhdəlik manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici deyilsə, bank öhdəliyi dollardır ifadə edib manatla ödəyə bilməz. Bir çox insan 439.1-ci maddənin adını çəkmədən, 439.2-ye istinad edir. 439.2-ci bənd 439.1-in bəhs etdiyi hüquqi vəziyyətin elementlərini aydınlaşdırır. 439.1-in şərti yoxsa, 439.2-ni bayraq tutmaq mümkün deyil".

**Hüquqşunas Əkrem Həsənov** isə bildirib ki, Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar verəcək: "Konstitusiya Məhkəməsi əsasən bankların xeyrinə qərar verəcək. Həm hüquqi, həm məntiqi, həm də xarici

cümə "Pul öhdəliyi manatla ifadə edilməlidir"- əmredici normadır. Bu normanın istisnasını ise "Əger tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirse, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibse, xarici valyutada da müyyənləşdirə bilərlər"- deyərək iki şərtlə mümkün edir. Şərtlər tərəflərdən birinin xarici olması və qanunvericiliyin də buna yol verməsidir. Həm də bu şərtlərin biri təkbaşına olmaz, hər iki şərt bir arada mövcud olduqda mümkündür. Bankların etdiyi müşterilərin mənafeyinə ziddir və mənim düşüncəmə görə Konstitusiya Məhkəməsi bu amildə tərəflərin hüquq qarşısında bərabərliyi prinsipini nəzərə alaraq Konstitusiyanın 25-ci maddəsinə də istinad edərək bu məsələni qabardاق. Ayrıca, maddə 439.1-də öhdəliyin manatla olduğu bildirilir. Yeni ödəniş manatla ifadə edilmər- öhdəlik manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici deyilsə, bank öhdəliyi dollardır ifadə edib manatla ödəyə bilməz. Bir çox insan 439.1-ci maddənin adını çəkmədən, 439.2-ye istinad edir. 439.2-ci bənd 439.1-in bəhs etdiyi hüquqi vəziyyətin elementlərini aydınlaşdırır. 439.1-in şərti yoxsa, 439.2-ni bayraq tutmaq mümkün deyil".

**Hüquqşunas Əkrem Həsənov** isə bildirib ki, Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar verəcək: "Konstitusiya Məhkəməsi əsasən bankların xeyrinə qərar verəcək. Həm hüquqi, həm məntiqi, həm də xarici

# Konstitusiya Məhkəməsi dollarla bağlı surpriz qərar vere bilər

**Ələsgər Məmmədli:** "Əgər həqiqi hüquqi analiz aparılacaqsa, bu normadan çıxacaq nəticə bankların xeyrinə ola bilməz"



təcrübə baxımdan bu, düzgün oları. Ümumiyyətlə isə bu məsələnin Konstitusiya Məhkəməsinə bəzən tez çatması müsbət haldır. Belə bundan sonra devalvasiya nəticəsində zərərə məruz qalanlar daha düzgün alətdən istifadə etməyə başlıdalar. Həmin yol xarici valyutada kredit müqaviləsinin etibarsız olması tələbinin irəli sürülməsidir". **Ekspertin sözlerinə görə**, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən vətəndaşlar bunu tələb edə bilərlər. "Neticədə borc alanlar dollarla da olsa, ödədiyi faizi çıxarıq banklara borclarını qataracaqlar. Bu da müyyən qədər kompensasiyadır", - deyə ekspert vurğulayıb.

dir. Əlbəttə, müddəə çox primivitiv şəkildə ifadə olunub. Amma hər bir halda məger burada xarici valyutadan söhbət getmir. "Xarici valyuta" ifadəsi heç xatırlanın da. Burada söhbət pul vahidinin öz dəyərindən, yeni nominal dəyərindən gedir, digər valyutalara nisbətində yox. Pul vahidinin nominal dəyərinin dəyişməsi denominasiyadır. Yəni məsələn, Azərbaycanda 2006-ci ildə baş vermiş son denominasiya nəticəsində 5 000 manat 1 manata bərabər tutulmuşdu. Yəni pul vahidinin nominal dəyəri azalmışdır. Söyügedən müddəən pul vahidinin xarici valyutaya nisbətinin, yeni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünkü pul vahidi eyni zamanda bir valyutaya nisbətədə bahalaşa, digərən nisbətədə isə ucuzlaşa bilər".

**O qeyd edib ki, məsələ Mülki Məcəllənin 439.2-ci maddəsi ilə tənzimlənir:** "Orada deyilir ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləşdirildiyi hallardan başqa, o, manatla olmuş məzənnə təşkil etməli

ödəniş anında ödəniş yerinin məzənnə qiyətli üzrə aparılır. Yəni təbii ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsasında. Bu, beynəlxalq aləmdə də, xarici ölkələrdə də belədir".

**Ekspert Rəşad Həsənov isə qeyd edib ki, Konstitusiya Məhkəməsinin bildirəcəyi fikir vətəndaşın xeyrinə olmayacaq:** "Çünki bəhs edilən maddə əslinde iqtisadi prinsiplərə uyğundur və konkret olaraq xarici valyutada kreditin, borcun və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin emələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadile münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməli

□ RÖYA

# Sabunçu vağzalı ətrafında antisanitariya

Bir yanda kəsilmiş heyvan başları, küçəyə qani axıdılan mal-heyan leşi, digər yandan üzərinə milçək qonmuş balıq məhsulları, yan-yörəsində şütyüb keçən marşrutlar, toz-tozanaq...

**B**akinin Sabunçu vağzalı ətrafında biabırçılıq, natəmizlik hökm sürür. Şəhərin heç bir massivində belə rüsvayçı mənzərəyə rast gəlmək olmaz. Bir yanda kəsilmiş heyvan başları, küçəyə qani axıdılmış mal-heyan leşi, o bir yanda üzərinə milçək qonmuş balıq məhsullarının satışı, yan-yörəsində şütyüb keçən marşrutlar, toz-tozanaq, palçıq, üfunətiyi hər tərəfi bürüyüb.

Kəsəsi, paytaxtda bu cür antisanitariya, mikrob, xəstəlik ünvanı tapmaq çətin olar. Vağzalın yaxınlığında Sabunçu bazarı olsa da, bayırda piştaxta qoyub kimisi peraşki satır, kimisi ət məhsulları, kimisi tikinti materialı, boy, mismar və s. Aləm bir-birinə qarışır bu yerə və heç bir qurum tərəfindən bu natəmizliyə nəzarət olunmur.

Vağzalın karşısına da bazara çevrilib və zibilliklərə erzaq məhsulları

rının satışı bir yerde vəhdət təşkil edir. Avtobusların və taksilərin dayanacağı olan ərazidə, yəni açıq yerde heyvan kəsilmesi, balıq məhsullarının satışı təşkil etmək qanunla da qadağandır, gigiyenik cəhətdən də yoldaşılığı tələb edir. Yerli sakınlar də bu ərazidəki natəmizlikdən gileyən, amma həm də bu piştaxtalardan alış-veriş etməkdən qalımlar.

Sabunçu vağzalına gəlincə, bura tamamilə sökülüb, yerində müasir görkəmdə vağzal tikiləcəyi nəzərdə tutulub. Sakınların sözlərinə görə, ərazidə avtom-

billərin normal hərəkətinə mane olan bütün obyektlər yoldan bir qədər arxaya çekilməlidir.

Həzırkı stansiya da heç bir standarta cavab vermır. Üstəlik, burada fəaliyyət göstərən kiçik kafelərdə antisanitariya hökm sürür ki, icra hakimiyyəti burlara nəzəret edə bilmir. Stansiyanın daxilində bəzi işbazlar tikinti işləri aparır, bəziləri isə dəmir yoluñun qoruyucu xəttini aşaraq obyekt tikib.

Sakinlər yollardan xüsusi narazılardır. Onlar bu problemi ayrıca qabartmağı xahiş edir. Sabunçu camaati deyir ki, yol əzəbina vərdiş ediblər. Sanki bu cür yolda ömürlük yaşamaq onların alınmasına yazılıb. Qiş aylarında isə vağzalın yanından keçmək üçün uzunboğaz, rezin çəkmə geyinmek lazımdır.

Hər yağışdan sonra sular altında qalan rayonlardan biri da Sabunçudur. Sabunçu vağzalı da su altında qalır. Avtobusların hərəkəti məhdudlaşır, sakınların gedisi-gelişi çətinləşir. Çağırışa gedən tacili tibbi yardım машınları da Sabunçu vağzalının sularından keçə bilmirlər. Tacili tibbi yardım машını etrafda olanların köməyi ilə sudan çıxarırlar.



Onu da bildirək ki, stansiyanın həndəvərində evlərin köçürülməsi nəzərdə tutulur. Ən əvvəl həmin ərazidəki minlərlə fərdi ev sökülmələr. Onların sakınlarına isə ya daha uzaq ərazilərdə həyətyanı sahə və kompensasiya veriləcək, ya da onlar yarısından çoxu boş olan yeni çoxmərəbələrdə mənzillə təmin olunacaq. Əlinde "kupçası" olanlara Ramanada ev

verilecəyi bildirilir. Bu plan əslinde uzun müddətdir qüvvədadır. Lakin reallaşması yubanır.

Məsələn, qəsəbənin A. Əsədullayev küçəsində yaşayışın sakınlarının mənzilləri də sökülmə növbəsini gözləyir. Sakınları deyirlər ki, menzil-istismar sahəsi işçiləri onların evlərini siyahıya almağa başlayıb.

□ EMİL

**S**əhərdaxili və rəyonalaraşı ən rahat nəqliyyat növü taksidir. Taksi xidməti ilk dəfə 18-ci əsrde Fransada peydə olub; "taksi insanlar". Daha sonra avtomobil ixtira edilib və maşınlar taksi kimi fəaliyyətə başlayıb.

Azərbaycanda əvvəller taksi saxlatmaq üçün ya bəlli dayanacağa getmeli idik, ya da küçədə dayanıb gözləməli idik. Taksi sürücüsünün dediyi baha qiyməti nisbətən ucuzlaşdırmaq üçün bir qədər mübahisə aparıb, sonra isə eləcəz qalib sürücünün dediyi qiymətə razılışmalı olurduq. İndi isə durum bir qədər fərqlidir. Artıq paytaxtda kifayət qədər elit taksi xidmətləri mövcuddur. Xidmətlərin çağrı nömrəsinə zəng edib, dediyimiz ünvana görə qiyməti öyrənir və taksini sıfariş veririk.

Taksi sizi gəlib qapıdan götürüb rahat bir şəkildə istədiyiniz ünvana çatdırır. Ancaq taksi xidmətləri arasında qiymət fərqləri də çokdur. Eyni məsafəyə bir taksi xidməti ucuz, digəri isə nisbətən bəhə aparır.

Bir neçə taksi xidmətinə zəng edib redaksiyamızın yerləşdiyi ünvandan "Neftçilər" metro stansiyası yaxınlığından Alov qüllələrinə nəçəyə apara biləcəklərini soruştıq. Doğrudan da fərqlər çox idi.

Önce "London taksi"sinə - \*9000 xidmətinə zəng etdik. Dediymiz ünvana bizi 10 manata aparacaqlarını deyən operator məsafə və ya zaman artarsa, qiymətin də artacağını bildirdi. Yəni təsadüfən tixacdə qalsanız əlavə pul hesablanacaq. Bu pulun eleyə böyük məbləğ olmayıb gözümüzə görünməyəcəyini deyən taksi xidmətinin əməkdaşı dayanmağın hər dəqiqəsinə görə 5 qəpik ödəyəcəyimizi bildirdi.

Diger əlaqə saxladığımız \*189 taksi xidməti isə həmin məsafəyə bizi 9 manat 70 qəpiyə aparacağını bildirdi. Belə ki, maşının markasından asılı olaraq qiymət dəyişilir. Belə ki, ekonom klass maşınla həmin məsafə 9 manat 70 qəpiyə aparılırsa, biznes klass avtomobilə 12 manata aparılır. Burada isə taksometr eleyə de rol oynamır. Yəni tixacdə da qalsanız deyilən məbləğdən əlavə pul alınmayacaq.

"Grand taksi"da isə eyni məsafə 10 manat 20 qəpiyə aparılır. Burada da maşın seçimi verilir. Belə ki, eyni məsafəni ekonom maşında yox, VIP maşında getmək

isteyirsinizsə, o zaman elinizi cibinizin dərinliyinə bir az da salıb, maşının markasından asılı olaraq 100 manata-dək pul ödəməli olacaqsınız. Yəni siz avtomobilə təxminən təyyarə qiymətinə gedəcəksiniz.

Nisbətən daha bahalı və rəngarəng avtomobilər təqdim edən, yalnız paytaxt da-

kilometrajla hesablanır. Məsələn, "Neftçilər"dən Müşfiq qəsəbəsinə "Bentley"lə getmək size 150 manata başa gələcək. Yol-

da yarana biləcək tixac və ya sərnişindən asılı olmayan səbəblər görə dayanmaq pula hesablanır. VIP taksi xidmətinin əməkdaşı səməni ünvandan ünvana çat-

manat, isə ucuz "Mitsubishi ASX"nin bir günlük qiyməti isə 80 manatdır. Əger maşını bir həftəlik icarəyə götürsəniz 5 faiz endirim olunacaq".

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə yeni "Bakı Taksi Xidməti" MMC yaradılacaq. Həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin

# Təyyarə qiymətinə taksi...

Paytaxtda fantastik qiymətə taksi fəaliyyəti göstərən bahalı avtomobilər var



xili deyil, rayonlara da sizi dırmaq prinsipi ilə işlədikləri rahat şəkildə aparmağı vəd edən "B.I.R.O VIP taksi" xidmətində isə qiymətlər hədindən artıq baha idi. Belə ki, bu taksi xidmətinin VIP taksilərində yaxın rayonlardan birləşmək üçün eleyib qiymət deyilir ki, siz həmin qiymətə rahat bir şəkilə təyyarə ilə qonşu Türkiyəyə gedə bilərsiniz. Öncə şəhərdaxili qiymətə maraqlandıq. Öyrəndik ki, "Neftçilər"dən Alov qüllələrinə qədər qiymət 40-100 manat arasında dəyişir. Belə ki, "Bentley" markalı avtomobile yuxarıda qeyd etdiyimiz ünvana 100 manata, "Rance Rover" sport markalı avtomobilə getmək 70 manat, "Land Cruiser" 60 manatdır. "Mitsubishi" ASX-də isə eyni məsafəni 40 manata gedə biləcəyimizi bildirdilər. Paytaxtdan kənara hansısa yaxın qəsəbə və kəndə bu avtomobilərə getmək isə artıq

adlı xidmət də fəaliyyət göstərir. "Aeroport transferləri"nin qiyməti isə nisbətən bahadır. Belə ki, "Rance Rover" markalı avtomobil sizi aeroportdan "Neftçilər"ə 150 manata getirəcək. Rayonlara da sərnişin daşdıqlarını deyən xidmət işçisi burada qiymətin artıq günlük hesablandığını bildirdi. Əgər siz Bakıdan Şəkiyə "Rance Rover"lə getmək isteyirsinizsə, bu sizə 300-350 manata başa gələcək. Bu qiymətin maşının benziniheç bir aidiyəti yoxdur. Çünkü benzini özünüz vurma olacaqsınız.

**VIP taksi xidmətinin işçisi maşınları sürücüsüz iki gündən az olmamaq şərti ilə icarəyə verdiklərini də dedi:** "Ən bahalı maşın "Rance Rover" in bir günlük qiyməti 400

tabeliyində fəaliyyət göstərəcək. Xidmət ilk Avropa Oyunlarına qədər fəaliyyətə başlayacaq.

Ən bahalı taksilərin bizi də olduğunu düşünənlər isə fikirlərində yanılmış olacaqlar. Çünkü dünyanın ən bahalı taksi İngilterədədir. Bu reytinqdə ikinci pillədə İtalya, üçüncü pillədə Almaniya qərərləşib. Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30 faizi qadınlardır. Finlandiyada isə taksi şifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Cili ən qeyri-adı taksilərə sahibdir. Bu taksi ineklədir. Vietnam da Çili dən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir. Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində "Yellow Cab" şirkəti tərəfindən seçilmişdi. Şirkət sərf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobilər istehsal edirdi. Avtomobilər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü.

1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan "şahmat lövhəsi" və yaşıq yaradıldı. Bu, taksinin hazırda bol olduğu mənasına gəlirdi.

□ Günel MANAFLI



## Səhiyyə Nazirliyi dərman alınmasını beş şirkət arasında boldü

Səhiyyə Nazirliyi müxtəlif dövlət programlarının həyata keçirilməsi üçün dərman, vaksin və preparatlar, diagnostika, dezinfeksiya vasitələrinin alınmasını tender yolu ilə beş şirkət arasında bölüb. Satınalmanın qiyməti 88 mln 142,7 min manatdır.

"Turan" bildirir ki, Satınalmalar üzrə dövlət reyestrinin məlumatına görə, Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin əsas tədarükçüləri olan «AvroMed Company» və «Osteosintez-Bakı ETİB»dir. Onlarla 32,6 mln. və 3 mln. 570 min manat məbləğində müqavilə imzalanıb.

"Pharmex Healthcare Products LTD" Britaiya şirkəti Səhiyyə Nazirliyi ilə 29,9 mln. manat məbləğində 18 müqavilə bağlayıb. Qalan vəsait (13 mln 112 min manat) xroniki böyürək çatışmazlığı üzrə dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün "FRESENIUS GENERAL TRADING LLC" (qeydiyyat ölkəsi bilinmir - red) şirkətinə verilib.

Bu ildən dərman və tibb avadanlığı mərkəzləşdirilmiş qaydada alınır: əvvəlki illərdə rayon və şəhər səhiyyə idarələri bunun üçün vəsait alırdı. Bu il bu məqsədə 209,3 mln. manat xərclənəcək. Bu, 2014-cü ildən 32,4 mln. manat və ya 18,3% çoxdur. Buraya başqa strukturlarla yanaşı, Onkoloji Mərkəzə ayrılan vəsait də daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il (tədarükü "AzeriMed" MMC) 25 656 min manatlıq tibb ləvazimatı, dərman və sarğı materialları alıb.

Onkoloji Mərkəzə dövlət bütçesindən 42 mln. ayırmaların nəzərdə tutulub.



## Avtobuslarda vahid ödəniş sisteminin tətbiqi təxirə salınır

Bakı şəhərində ictimai nəqliyyatda elektron ödəmə sisteminin tətbiqi yaxın vaxtlar üçün real deyil. Kart sisteminin tətbiqi ilə bağlı müəyyən dəyişikliklər olacaq.

Bunu Nəqliyyat Nazirliyi metbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib. N.Həsənov qeyd edib ki, əvvəlcə bu sistemin 2015-ci ilin martında tətbiq ediləcəyi deyilse də, sonradan müəyyən təkmilləşdirmə işlərinin aparılması qərara alınıb.

Bakıda ictimai nəqliyyat sektorunda sərnişin daşınması ilə məşğul olan operator şirkətlərindən isə "Report" a bildirilər ki, elektron ödəmə sisteminin paytaxtda tətbiqi yaxın zamanlarda real görünür.

Şirkət hesab edir ki, bunun üçün ilk növbədə bu sahədə çalışanlara zəmanət verilməlidir: "Düşünürəm ki, Bakıda ictimai nəqliyyatda elektron ödəmə sisteminin vahid şəkildə işləməsi üçün bu, kütəvi olaraq bütün ictimai nəqliyyat vasitələrində tətbiq edilməlidir. Buna isə böyük vəsait tələb olunur. Bütün bunların yaxın vaxtlarda olacağını gözləmirk".

Katrıldaq ki, Nəqliyyat Nazirliyi əvvəlcə martın 1-dən ictimai nəqliyyatda kart sisteminin tam tətbiq olunacağına açıqlamışdı.

Məlumatə görə, Bakıda keçiriləcək Avropa Oyunlarına qədər nəqliyyatda elektron ödəmə sistemi tətbiq olunacaqdı. Bu elektron ödəmə sisteminin təkçə avtobuslarda deyil, eyni zamanda Bakı Metropolitenində də istifadəsi nəzərdə tutulur.



## "Əli və Nino"nun aktyorunu döydülər

Bakıda xuliqanlıq hadisi baş verib. Lent.az-in məlumatına görə, İran vətəndaşı, 1990-ci il təvəllüdü Hüseyni Heyrəbadi Məhəmməd oğlu 39-cu polis bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülib. Şikayəti ona hückum edən şəxsin adının Orxan olduğunu əlavə edib.

İlkin araşdırmalarından sonra məlum olub ki, H. Hüseynini döyən şəxs Abşeron rayonu sakini, 1990-ci il təvəllüdü Kazimov Orxan Yusif oğludur.

O da məlum olub ki, zorakılıqla üzleşmiş şəxs Bakıda çəkiplen "Əli və Nino" filminin aktyorlarından biridir. H. Hüseyni filmdəki bezi sehnələrdə kaskadırıluq edir və şəhərin mərkəzində yerləşən hotellərdən birində qalır.

## Xaçmazda məktəbliyə təcavüzə görə iki nəfər tutuldu

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Xaçmaz rayonuna baş verən seksual xarakterli zorakılıq hərəkətləri ile əlaqədar məlumat yayıb. Birgə məlumatda bildirilir ki, aprelin 16-da saat 14 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitarı qoşığında kənd sakini Nərimən Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N. Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin hemkndlili - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən tərəfdiləsi müəyyən olunub.

Cinayəti töötəmkədə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyət cəlb edilib. Həzirdə iş üzrə istintaq davam etdirilir.

## Kisilər!!! Axırıncı şans!!!

İsrail tebabəti tətbiq edilir!

Əger Sizə ne Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zəiflik, meyilin və ereksiyann azalması tam impontensiyyədək (yaşdan və səbəbdən asılı olmayıaraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vezin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenoması (vəzidə düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıl-xayalıqda sizilti, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün düyünlə birdən əyilmesi (Peyroni xəstəl.)
- \* Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Yuxusuzluq və yuxu pozuntuları
- \* Sidik aktlarının gece ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çetinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağrılaşmalar
- \* Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- \* Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- \* Boyun, baş, bel, ayaq ağrıları və osteoondroz
- \* Onurğa sütumunun yırtığı, quluncların dərmənsiz müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra  
Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



## «Azercell» istedadlı tələbələrə dəstək olmaqdə davam edir

Şirkət bu dəfə Azərbaycan Universitetində keçirilən yarmarkada iştirak etdi

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti «Azercell» Azərbaycan Universitetində keçirilən karyera yarmarkasında iştirak edib. 200 nəfərin iştirak etdiyi tədbirdə tələbə və məzunlar mövcud əmək bazarda onların ixtisaslarına olan tələbat barədə məlumat eldə etmek, işsgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin işsgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən «Azercell» bu dəfə ənənəsinə sadıq qalıb. Tədbirdə «Azercell»in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri «Azercell»da işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına «Azercell»də vakant yerlər haqqında da məlumat verilib.

Qeyd edək ki, «Azercell Telekom» daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş alımında öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq «Azercell»in təşəbbüsü ilə şirkət tərəfindən karyera günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, «Azercell»in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Programı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyətli gənclərimiz «Azercell»dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda «Azercell»in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsilsə bağılıdır. Həmçinin «Azercell» aparıcı universitetlərə eməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz «Azercell»in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb.

«Azercell» şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

### Elan

Təcili sərfli qiymətə 4 otaqlı mənzil satılır.

Nərimanov Məhkəməsinin həyətində, Stalin layihəli daş binada 4 otaqlı əla təmirli mənzil satılır. 4/2, ümumi sahəsi 120 kv.m, kupa şkaf, geniş, işıqlı otaqları, döşəmə mozaika parket, mətbəx və digər bütün mebellər, böyük vanna otağı, cakkuzi, sakit, təmiz həyəti, parkovka yeri var. Qiyməti 190 min manat. Bundan əlavə 2 maşınıq daş qaraj da satışdadır. (36 kv.m. qiyməti-50.000 AZN.) Mənzilin bütün sənədləri qaydasındadır, mebelləri ilə bir yerde satılır.

Tel: (051) 984-90-63

### Elan

Jeleznovodsk şəhəri, stansiya Beştəu, Qlinki-15 ünvanında ikimərtəbəli binanın 1-ci mərtəbəsində tam təmirli 2 otaqlı mənzil, kombi sistemi ilə təchiz olunub, avadanlıqları ilə birlikdə Bakı şəhərinin istənilən yerində mənzillə dəyişdirilir.

Əlaqə nömrəsi: +79283706928

## Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almanyanın məşhur "Karl Etorts" firmasının aparati ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gizləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34



## Ermənilərin öldürdüyü azərbaycanlı Qazaxda dəfn olundu

Ermənilər tərəfindən Rusyanın Yekaterinburg şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun meyiti Azərbaycana gətirilib. Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayəti üzrə regional bölməsinin sedri Şahin Şixlinski APA-ya açıqlamasında bildirib ki, E. Hüseynovun meyiti Bakıya, sonra isə Gəncəyə aparılıb.

E. Hüseynov bu gün Qazax rayonunun Fərehli kəndində dəfn olunub.

Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelerin birində baş vermiş incident nəticəsində biçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerilimizi biçaqlayan milliyətçi erməni Tiqrən və Andranik Çıçaklıyan qardaşlardır.

Hüquq-mühafizə orqanları ilkin olaraq qətlə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçaklıyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.

## Bakıda evə maskalı basqın

Bakıda qul-durluq hədisəsi baş verib.

Lent.az-in məlumatına görə, Xətai rayonu, General Şixlinski küçəsinədəki bina evində yaşayışan 1991-ci il təvəllüdü Əliyeva Xatire Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tek olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X. Əliyevanın tapança ilə hədələyərək tutub, əl-qolunu, eləcə də ağızını yapışqan lentlə bağlayıblar.



Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürürək aradan çıxıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürürək aradan çıxıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürürək aradan çıxıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürürək aradan çıxıblar.

## Bakıda meyiti təpilan qızı anası öldürübümiş

Bakıda meyiti təpilan körpə qızın anası tərəfindən öldürdüyü məlum olub. Səbəylə Rayon Polis İdarəsindən APA-ya verilen məlumatda görə, Bakı şəhər sakini, 1986-ci il təvəllüdü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.



Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatslılıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G. Məmmədova 1 sayılı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilir.

Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybet qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti təpilər.

Dövlət Gəmrük Komitəsi "Trend" in Nazirlər Kabinetinin "Fiziki şəxsler tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gəmrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalara"na edilən dəyişikliklərlə bağlı sualları cavablandırıb.

- Zəhmət olmasa, Nazirlər Kabinetinin 96 nömrəli 30 mart 2015-ci il tarixindən "Fiziki şəxsler tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gəmrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalara"na edilən dəyişikliyə aydınlıq gətirəndiniz.

- Bildirir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanunu ilə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məisət məməlatları, emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almasız aksizli mallar siyahısına daxil edilib və onlara müvafiq aksiz vergi dərəceləri müəyyən edilib.

Həmin qanunun 1.6.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsində 188.1.1-ci maddəsinə müvafiq dəyişikliklər edilmək fiziği şəxsin fərdi istehlak üçün 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məisət məməlatlarının, emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxlərinin aksiz vergisindən azad olunduğu müəyyən edilib.

Qeyd olunan qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10.01.2015-ci il tarixli 436 nömrəli Fermanının 1.2-ci bəndi ilə



ki, hər insanın üzərində ölkəni tərk edərkən zinat əşyalarının olması mümkünür.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda edilmiş melum dəyişiklikdən əvvəl de qeyd olunan malların müvafiq məhdudiyyətlər tətbiq edildi.

Bələ ki, qaydaların 1.5-ci bəndinə əsasən fiziki şəxsler tərəfindən gəmrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gəmrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəksi

gündən artıq olan malların, o cümlədən qızıl-zinət əşyalarının gəmrük rəsmiyyətdən xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gəmrük ödənişləri alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2015-ci il tarixli 96 nömrəli qəran ile edilmiş dəyişikliklər isə fiziki şəxsler tərəfindən ölkə ərazisine getirilən qızıl-zinət əşyalarına daha konkret hədlərin tətbiqini təmin edib.

Bir qayda olaraq, fiziki şəxsler öz ehtiyacları üçün 20 qramdan artıq qızıl və 0,5 karatdan artıq almaz getirmirlər. Di-

# Ölkədən qızıl-almaz çıxaranda Unutmayın ki...

Gəmrük Komitəsi "qızıl-almaz məhdudiyyəti"nə aydınlıq gətirdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təsdiq edilib.

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxsler tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gəmrük sərhədindən keçirilməsinin güzəştli və

sadələşdirilmiş Qaydalara"na müvafiq dəyişikliklər edilərək 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məisət məməlatlarının, emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın gömrük ödənişlərindən azad olunduğu, eyni zamanda qeyd olunan həcmi ləğvindən artıq malların ölkə

ərazisindən keçirilməsinin isə kommersiya məqsədləri ilə gətirilən malların rəsmiyyətdən zamanı tətbiq edilən ümumi gömrük prosedurlarının tətbiqi ilə həyata keçiriləcəyi müəyyən edilib.

- İndiyə qədər ölkəyə şəxsi məqsədlər üçün gətirilən qızıl və zərgərlik əşyalarına məhdudiyyətlər qoymurdu. Bu qaydaların tətbiqinə necə nəzarət olunacaq? Nazara əlaqə

istifadəsi və istehlaki məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassaları, miqdəri, habelə sərhəddən keçirilməsinin mütəmadiyi əsasında gəmrük orqanları tərəfindən müəyyən edilir. Bu baxımdan gəmrük orqanı əməkdaşı keçirilən malların, o cümlədən qızıl-zinət əşyalarının fiziki şəxsin şəxsi istehlakından artıq olduğunu müəyyən etməklə qanun-vericiliklə müəyyən edilmiş tədbirlərin görülməsini tətbiq etmək hüququna malikdir.

Bununla yanaşı, həmin qaydaların 2.1.2-ci, 2.1.4-cü və 2.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının gəmrük ərazisindən keçirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olan və beynəlxalq poçt gondırışları və ya daşıyıcı şirkət vəsütlə eyni fiziki şəxsin adına 30 gün müddətində göndərilən ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məblə-

ger tərəfdən isə qaydalarla əsasən qeyd olunan hədlərdən artıq olan qızıldan və almazdan hazırlanmış məməlatlar yalnız getiriləndə deyil, həmçinin ölkə ərazisindən aparılında belə bəyan edilməlidir. Bu baxımdan əvvəller ölkə ərazisindən aparılmış və aparılıkən müvafiq qaydada bəyan edilmiş əşyaların geriye qaytarılması zamanı hər hansı maneələrlə rastlaşma istisna edilir.

Bu qaydaların tətbiqinə necə nəzərət olunacağına gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasının gəmrük orqanları ən müasir tipli avadanlıqlarla təmin edilib, gəmrük orqanları əməkdaşları isə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda daimi olaraq bir çox ixitisaslı kurslarında iştirak edərək bacarıq və təcrübələrini artırırlar. Bütün bunlar riskli halların əvvəl müəyyən edilməsinə xidmət edir.

Qədər bu reyslərə cəmlənir, bir neçə bilet satıldıqdan sonra kompaniyaya aid biletlərin satışdan çekildiyini, digər dilerlərdə biletlərin peydə olmasına şahidi olur. İndi də bu cür addımların atılması mümkünür. Bu endirimlərlə AZAL müsbət bir imic formalasdıracaq, ancaq reallıqda nələrin baş verdiyini bilet almaq istəyen insanlar biləcək. İstenilən haldə bu aksiyanın effektini yalnız AZAL görəcək. Vətəndaşların ucuz biletlərə çıxış imkanları çox təessüf ki, yənə də məhdud olaraq qalacaq".

Adının çəkilməsini istəməyən turizm işçisi isə bildirdi ki, kampaniyanın müddəti davam etse də artıq ucuz biletə yoxdur: "Üç-bəs biletə endirim oldu, bu da bitdi. Bakı-Istanbul-Bakı reysini 250 manata endirmişdilər, lakin hazırda birçə dənə də bilet yoxdur, ən ucuz bilet 327 manatdır. Bir təyyarədə 10 yerə endirim şəmli olunur, o da bir günə satılır. Avropa şəhərlərinə uçuş qiymətlərinə də endirim edilib. Lakin biletlər çox azdır, endirim də qeyd edildiyi kimi 20 faiz dəyil, 30-40 manatdır. Türkiye Hava Yolları kimini endirim etmək lazımdır. Bakı-Istanbul-Bakı reysi birləşdirilən 100 manata endirilir, başqa şəhərlərə gediş-dönüş 150-180 manat təşkil edirdi, insanlar da məmənun qalır. Biletlər baha olduğu üçün xaricə dincəlməyə gələnlər də yoxdur".

□ Nərgiz LİFTİYEVA

# AZAL endirim adı ilə sərnişinləri aldatdı

Natiq Cəfərli: "İstənilən halda bu aksiyanın effektini yalnız AZAL görəcək, vətəndaşların ucuz biletlərə çıxış imkanları yenə də məhdud olaraq qalacaq"

Mənətin ucuzlaşmasından sonra biletlərin qiymətini yüksək artırdığı üçün təqnidlər mərəz qalan "Azərbaycan Hava Yolları" (AZAL) aprelin 16-dan etibarən rən bir sərnişinlər üzrə qiymət endirimini başlayıb. Endirim kampaniyası çərçivəsində Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praha, Bişkek, Minsk, Tel-Əvviv və Dubay istiqamətlərində uçuşlarda gediş və dönüş reyslərinə xüsusi 20% güzəşt tətbiq edilir. Kampaniyanın şartlarına görə, uçuş tarixləri 16.04.2015 - 01.07.2015 tarixləri müəyyən olunub.

Aprelin 20-də isə AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi aksiya elan edib.

AZAL-dan verilən məlumatla göre, indi Bakıdan İstanbula (*Sabiha Gökçen hava limanı*) və geriye, Bakıya biletin qiyməti cəmi 225 avro təşkil edir. Aksiyaya mayın 24-dək davam edəcək. Aksiyadan önce Bakı - İstanbul - Bakı bilet 330 manat idi.

"Azərbaycan Hava Yolları" QSC-nin rəsmi saytında da qiymətlər maraqlandıq. Belə ki, qeyd olunan istiqamətlər üzrə Bakı-Paris-Bakı reysi 516 AZN, Bakı-Barcelona-Bakı 746 AZN, Bakı-Dubay-Bakı 404 AZN, Bakı-Berlin-Bakı 746 AZN, Bakı-Roma-Bakı 498 AZN təşkil edir.



reyslərinin hansılar olduğunu, hansı istiqamətdə axının çox olduğunu yaxşı bilir. Endirim elan etse də, etməsə de Bakıdan İstanbula və ya Moskvaya uçanların sayıının hemiça çox olacağı aydındır. Ona görə də AZAL endirim edərkən daha az təlebat olan istiqamətləri əsas götürür. Həm də bu addımla ictimaiyyətə qarşıında təqniddən nəticə çı-

xaran, endirimə gedən bir kampaniya imici formalaşdırmağa çalışır. Ancaq məsələnin köklü həlli bu deyil. Bir neçə istiqamətə qismüddəti endirim edilməsi problemi həll etmek deyil. Məsələnin köklü həlli bazara rəqib oyunçuların daxil olmasıdır. AZAL-a rəqib aviaşirkətlər də baza daxil olmalıdır ki, rəqabəti mühitdə qiymətləri endirməye

məcbur olsun. Nə qədər ki, AZAL ölkə avia bazarında monopoliştirdir, bu şirkətdən ciddi qiymət endirimləri gözləmek əbəsdir".

Endirimdə olan biletlərin qısa zamanda yoxa çıxmasına gelince, ekspert bildirdi ki, belə gedisi tez-tez müşahidə olunur: "Bəzi ölkələrdə də bu praktikan istifadə olunur, endirim kampaniyası elan olunur, diq-



**Kompüter  
oyunu  
onu 63 kq  
arıqlatdı**

**K**anadali Trevor Klann kompüter oyunu söyleşisinde 1 ildə 63 kq ariq- layib. Sözügedən oyun real dünya ilə bağlıdır. Oyunçu hədəfi “işğal etmək” üçün hərəkət etməlidir və real mövcud olan məkana yollanmalıdır. Klann oyunda iştirak etdiyi bir il ərzində 1864 kilometr qət edib. Bununla da oyun onun həyat tərzini kardinal şəkildə dəyişib. Trevor uğurunu sosial şəbəkədə hər kəsə paylaşıb: “Mən bu oyunu bir il əvvəl oynamaya başlamışam. Bu oyun məni evdən çıxmaya və küçələrdə gəzməyə məcbur etdi. Müxtəlif heyratamız insanlarla görüşdüm. Mən heç vaxt oyundan və ünsiyyətdən belə həzz almamışdım”.

Oyunu hazırlayanlar bildiriblər ki, məsələ bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqlikle yerinə yetirməkdir. Mütəxəssislər sağlam həyat fəaliyyətinin təmin edilməsinə görə onu təbrik ediblər və digər izleyiciləri də öz oyunlarına qatılmağa dəvət ediblər.

**Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun bərincı müavini:  
Azər AYXAN**

**“Yeni Müsavat”ın komüter mərkəzində yiğilib, səhifələnib, “Azərbaycan” nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun qəlməvə bilar.**

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

**Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi**

2528-сі мәхәллә ев 44/d

**Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

(22 aprel)

Səbuhi Rəhimli

**BUĞA** - Müəyyən gərginliklər müşahidə olunsa da, bu, heç də insanlardan irəli gəlməyəcək. Qarşılaşdırığınız çətinliklərə qarşı tədbirli olun. Götü qübbəsi tənbəlliyyinizdən şikayətlənir.

**ƏKİZLƏR** - Dünəndən bəri mənfi enerjili Ay bütçinizdə qərar tutsa da, bu, xəstəlik və ya qanqaraçılığı ilə nəticələnməyəcək. Lakin qərar çıxararkən mütləq ehtiyatlı olun. Böyüklərə qulaq asın.

**XƏRÇƏNG** - Əsəbi situasiyalara mübtəla olsanız da, mətinliyiniz sayəsində nəticə öz xeyrinizə tamamlanacaq. Nahar ərefəsində və axşama yaxın bütçənizi artırmaq imkanı qazanacaqsınız.

**ŞİR -** Yaxşı olar ki, bu gün işlə məşgul ol-  
mayasınız. Çünkü bəxtinizin işdən kəndə  
gətirəcəyi bildirilir. Dostlarınızın əhatəsində  
olun. Uzaq olmayan ünvana lara səfər də edə  
bilərsiniz.

**QIZ - Xoş xəbərlər yolunuzu gözləyir. Al-  
diğiniz hər bir təklif zövqünüzcə olacaq. Gü-  
nün ikinci yarısında isə ezmkarlığınıizi artır-  
maqla pul əldə edə bilərsiniz. Səfərə çıxmaya-  
yin.**

**TƏRƏZİ** - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Oturaq fəaliyyətə ara verin. Sevdiyiniz adamların arasında olmaqla sevincinizi artırıbilərsiniz. Taleyinizdə dönüş ərəfəsi başlamışdır.

**ƏQRƏB** - Məsləhətsiz addım atmayın.  
Yaxşı bilirsiniz ki, tərslik etmək sizə xeyir gətirmir. Elə hərəkət edin ki, ətrafdakıların rəğbətini qazanasınız. Bu gün ağır fiziki işlərdən uzaq durun.

**OXATAN** - Narahatçılığa heç bir əsas yoxdur. Bütün sutkani xoş təəssüratla başa vuracağınız güman olunur. Sevgi məsələlərində əməli addımlar atmağınız tələb olunur. Prosesləri dondurmayın.

**OĞLAQ** - Təəssüf ki, bu gün ulduzlardan hansısa uğur gözləməyiniz əbəsdir. Yaxşısı budur, əsas qüvvənizi əmək fəaliyyətinə yönəldəsiniz. Başqalarının məsləhəti ilə hərəkət etməyin.

**SUTÖKƏN** - Həmkarlarınızla münasibətlərinizdə soyuqluq yaranmaması üçün bir qədər güzəştə getməyiniz məsləhətdir. Yersiz iddialarınızı bir qədər məhdudlaşdırın. Axşamsa qonaq gedin.

**BALIQLAR** - Bu gün əsas enerjinizi fəaliyyətə yönəldin. Çünkü digər sahələrdə hansısa uğur gözlənilmır. Təxminən saat 14-dən sonra şəxsi işlərinizdə ilkin irəliləyişlər nəzərə çarpacaq.

**Yin-Taprı Ulduzlardan daha yüksakda durur!**

Vorberichtsmappe

**H**ollanda-  
nin Utreç  
Universi-  
tetinin  
araşdırmaçıları xoş-  
bəxtliyin qoxusu ol-  
duğunu iddia edib-  
lər. "Physiological  
Science" adlı elmi  
jurnalda dərc edilən  
araşdırında tərin  
tərkibində olan "che-  
mosignals" adlı mad-  
dələr araşdırılıb. Qorxu filmi izleyən, dinləmə otağında rahat  
divanda uzanan və deyib-gülən insanların tərli paltarları baş-  
qalarına qoxuladılib. Paltarları qoxulayan insanların bəzilə-  
rinin üzündə gülməsəmə yaranıb. Tər qoxusunu gülərək qar-  
şılayanların xoşbəxt insanların tərini ileyənlər olduğu mə-  
lum olub. Mütəxəssislərin sözlerine görə, xoşbəxtlik sadəcə  
qoxusu ilə bəlli olmur. Həmcinin xoşbəxtlik yoluxucudur.

Sahifəni hazırladı: SAHNAZ

**Redaktör:  
Nazım SABIROĞLU**

Lisenziya N: B 114  
SAYI: 5.300